

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 173 (5893) 21 sentyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Əsrin müqaviləsi"nin 25 illiyi və Neftçilər Günü münasibətlə mərasim keçirilib

Prezident İlham Əliyev mərasimdə iştirak edib

20 sentyabr 2019

Səh → 2



8

MDB-dən başlanan
yol: Azərbaycan hansı
üstünlükərlər əldə etdi?



12

"Rusiya Dəmir Yolları"
Dövlət Şirkəti
Ermenistanla bağlanmış
sazişə xitam verə bilər



13

Mazoxistlik,
sadizm və manyaklıq
"dəyərləri"



21 sentyabr 2019-cu il

“Əsrin müqaviləsi”nın 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib

Prezident İlham Əliyev mərasimdə iştirak edib



sizliyi nəticəsində yaranmış iqtisadi-siyasi böhranın ölkəni ağır vəziyyətə saldığını və belə bir zamanda xalqın tələbi ile hakimiyətə gələn ulu önder Heydər Əliyevin uzaq-görənliyi və cəsəreti sayesində Azərbaycanın xilas olması naminə göstərdiyi xidmətlərdən dənisi. 1994-cü ildə “Əsrin müqaviləsi”nın imzalanmasını tarixi hadisə adlandıran, o zaman qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün göstərilən səyələri xatırladan Prezident İlham Əliyev həmin dövrde riskli bir dövlət kimi tanınan Azərbaycana xarici investorları cəlb etmək üçün Ulu Öndərin göstərdiyi sarsılmaz iradəni xüsusi qeyd etdi.

“Əsrin müqaviləsi”nın imzalanmasının ölkəmizin sonraki inkişafındakı və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdəş kimli tanınmasına həlledici rolundan dənisan Prezident İlham Əliyev neftdən əldə edilən gelirlərin, ilk növbədə, xalqın rifahının yaxşılaşmasına yönəltmək kimi əsas məqsədə nail olunduğunu vurğuladı. Azərbaycanın karbohidrogen ehtiyatlarını xarici bazarlara çıxarmaq üçün çəkilmış neft-qaz kəmərləri vasitəsilə ixrac olunan sərvətimizin ölkəyə gətirdiyi faydalardan bəhs edən dövlətimizin başçısı “Əsrin müqaviləsi”nın uğurlu icrasının əhalinin məşğulluğunun təminində, yeni nəsil ixtisaslı neftçi kadrların hazırlanmasında, sosial infrastrukturun tamamilə yenilənməsində, məcburi köçküն, şəhid və axtəminatlı ailələrin sosial problemlərinin həllində, Azərbaycanın kosmik ölkəyə çevrilməsində və respublikamızın beynəlxalq



Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nın 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib. AZERTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə nitq söyləyib. Prezident İlham Əliyev əlamətdar gün münasibətilə tebriklerini çatdırıb. Azərbaycanın dünyada sənaye üsulu ilə, həmçinin dənizdə neft hasil edən ilk ölkə olduğunu vurğulayan dövlətimizin başçısı o vaxtdan bəri neftçilərimizin ölkənin iqtisadi qüdrətinin artırılmasındaki rolunu yüksək qiymətləndirdi. Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində, ovaxtkı rəhbərliyin səriştə-



aləmdə nüfuzunun getdikcə artmasındaki həlledici rolundan söz açdı. Neftdən əldə olunan gelirlərin qeyri-neft sektorunun tərəqqisine da təkan verdiyini deyən Prezident İlham Əliyev neft-qaz sektorunun inkişafının davamlılığının bundan sonra da prioritet olacağını bildirdi. Dövlətimizin başçısı neftçilərə yeni uğurlar arzuladı.

Sonra ABŞ-in Azərbaycandakı səfiri ÖRL Litzenberger Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeo'un məktubunu oxudu.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi Yelizaveta Trusson məktubunu oxudu. Daha sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiye üzrə regional prezidenti Qəri Counz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış etdilər.

Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar Instagram səhifəsində paylaşım edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar Instagram səhifəsində paylaşım edib. Birinci vitse-prezidentin paylaşımında deyilir: “Əziz dostlar, iyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyma “Əsrin müqaviləsi” imzalanıb.

Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz

neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəx edirik. Qəhrəmanlığa bərabər əməyinizi, fədakarlığınızda görə çox sağ olun. Sizi bu yubiley münasibətlə ürkədən tebrik edirəm, size məhkəm can-sağlığı, yeni nailiyyətlər arzulayıram”.

Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi

 Novruz Məmmədov
@NovruzMammadov

#ƏsrinMüqaviləsi25 #ContractofCentury25

“Əsrin müqaviləsi” müstəqilliyini yenice qazanan gənc Azərbaycan dövlətinin Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlətliyimizin əbədiliyinə, sabitliyinə, respublikamızın davamlı inkişafına, beynəlxalq əməkdaşlıqla, global və regional təhlükəsizliyə verdiyi böyük töhfə və zəmanətdir.

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar “Twitter” səhifəsində paylaşım edib.

AZERTAC xəbər verir ki, Baş Nazirin paylaşımında deyilir: “Əsrin müqaviləsi” müstəqilliyini yenice qazanan gənc Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətliyimizin əbədiliyinə, sabitliyinə, respublikamızın davamlı inkişafına, beynəlxalq əməkdaşlıqla, global və regional təhlükəsizliyə verdiyi böyük töhfə və zəmanətdir.

Iyirmi beş il əvvəl müstəqil Azərbaycan Respublikası ilə dönyanın tanınmış neft şirkətləri arasında imzalanmış müqavilə məhz öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətine görə “Əsrin müqaviləsi” adını alıb.

Bu tarixi hadisənin baş tutmasında ulu

önər Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı, böyük rəhbər və insan kimi güclü iradəsi həllədici rol oynadı. O, müstəqil Azərbaycanın strateji əməkdaşlıqla hazır olduğuna dünyani inandıra bildi. Eyni zamanda, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq ölkə iqtisadiyyatının gələcək inkişafını təmin etmək üçün gənc ölkəmizə böyük imkanlar qazandırdı. Bu müqavilə ilə müstəqil dövlə-

timizin neft strategiyasının əsası qoyuldu.

Hesab edirəm ki, bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxməq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmek ezməni bir daha bütün dünyaya göstərdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. Müqavilenin təşəbbüskarı olan müstəqil Azərbaycan beynəlxalq əməkdaşlıq və regional təhlükəsizliyə də öz töhfəsinə

vermiş oldu.

Iyirmi beş illik uğurlu əməkdaşlıq bir da-ha onu göstərdi ki, 100 il əvvəl Şərqdə ilk demokratik cümhuriyyəti quran, qadınlara ilk dəfə səsvermə hüququ verən, təkrarolun-maz mədəniyyət nümunələri yaradan Azərbaycan xalqı etibarlı tərəfdəşdir və qlobal əhəmiyyətli bu layihənin tərəfdəşlərlə birgə icrasını davam etdirmək zəruridir. Azərbay-can Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyaseti sayəsində ölkəmizə misilsiz uğur qazandıran bu müqavilənin müddəti XXI əsrin ortalarına qədər uzadıldı.

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 ilde Azərbaycan Respublikası və onun neft-qaz sənayesi əsre bərabər bir inkişaf yolu keçib. Əminəm ki, müstəqil ölkəmiz bu yolda şərəflə addımlamağa davam edəcək”.



**Maykl Pompeo Prezident
İlham Əliyevi təbrik edib**

Amerika Birleşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktub üzనvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident. Əsrin müqaviləsi”nın imzalanmasının 25-ci ildönümü münasibətlə Sizə və Azərbaycan Respublikasının xalqına Amerika Birleşmiş Ştatları adından salamları və təbrikleri çatdırmaq istayırem.

Bu il 25-ci ildönümün qeyd edilməsi Azərbaycanın dünya bazarlarına öz zəngin enerji ehtiyatlarını davamlı şəkildə çatdırduğu vaxta təsadüf edir. Son iyirmi beş il ərzində Birləşmiş Ştatlar öz enerji ehtiyatlarının işlənilməsində, Avropanın və dünyanın enerji təhlükəsizliyinə töhfə verilməsində və müstəqil dövlət kimi öz siyasi xəttinin formalasdırılmasında Azərbaycanın göstərdiyi səylərdə onun qətiyyətli tərəfdəş olub. 1994-cü ildə Qərb şirkətləri ilə bu müqaviləni imzalamaqla və Bakı - Tbilisi - Ceyhan boru kəmərini inşa etməklə Azərbaycan dünya bazarlarında əsas neft təchizatçısına çevrildi ve ilk dəfə olaraq Xəzər dənizi ilə Aralıq dənizi arasında birbaşa enerji bağlantısı yaratdı.

Azərbaycan yene də təşəbbüskar ro-lunda çıxış edərək, bu dəfə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixrac etməklə Avropanın enerji təhlükəsizliyinə strateji əhəmiyyətli töhfə verir. Xəzər Neft və Qaz Sergisinin 26-ci ildönümü münasibətlə Prezident Tramp öz məktubunda qeyd etdiyi kimi, biz Sizin səylerinizi tam dəstəkleyirik və hesab edirik ki, Azərbaycanın iqtisadi uğuru regionun sabitliyi və çiçəkləməsi üçün əhəmiyyətdir.

Uğurlu enerji əməkdaşlığımız həm iqtisadi işbirliyimizi, həm təhlükəsizlik sahəsində tərəfdəşliyimizi, elecə də insan hüquqları, fundamental azadlıqlar və demokratik idarəcilik sahəsində davamlı fealiyyətimizi ehədən strateji münasibətlərimizə müsbət töhfə vermişdir.

Birləşmiş Ştatlar bütün bu sahələrdə birgə işimizin davam etməsini və dərinleşməsini səmimiyyətlə arzulayır. Bu mühüm tarixi hadisənin ildönümü münasibətlə təbriklərimi qəbul etməyinizi xahiş edirəm”.



21 sentyabr 2019-cu il

Qaçqın və məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetlərindəndir

Prezident İlham Əliyev: “O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir”

Ermənistən işgalçılıq siyasəti nəticəsində, qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan artıq azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışqlarla paralel şəkildə həyata keçirilir. Xüsusilə, son 16 il də, qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və təqdim olunub. Bu-nunla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi ailələrinə 620-dən çox mənzil verilib.

Bu, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının nəticəsidir. Ölkə Prezidentinin rəhbərliyi altında hər il bu istiqamətdə müvafiq addımlar atılır, qaçqın və məcburi köçkünlər, Qarabağ əlləri, ailə qayğıından məhrum olmuş gənclər və digər bu kateqoriyadan olan vətəndaşların problemləri öz həllini tapır.

Görülən işlər, uğurlu nəticələr, real faktlar...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ile Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünnü sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunan iclasında dövlət başçısı demişdir ki, illərde olduğu kimi, 2019-cu il ölkəmiz üçün uğurlu il olacaq. Dövlət başçısı bir çox önemli məsələlərə aydınlıq gətirərək bildirib ki, bütün sahələrdə uğurlu inkişaf olduğu kimi, məcburi köçkünlərin de problemləri daim diqqət mərkəzində olacaq: “Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il artıq 810 məcburi köçkün ailəsi yeni müasir qəsəbəyə köçürürlər. Bu proses davam etdiriləcək. Bu, bizim ən prioritet məsələlərimizdən biridir. Bu məsələyə biz daim diqqət göstəririk”.

Bəli, son 16 il ərzində, ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinin, Qarabağ əllərinin, məcburi köçkünlərin, hərbçilərin sosial problemlərinin həlli istiqamətində uğurlu addımlar atılıb. Təsadüfi deyil ki, iqtisadi inkişaf tempine görə dönyanın gündəmində olan Azərbaycan, həm də sosial dövlət kimi xarakterize olunur. Bu, o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərinin və sahələrinin mərkəzində, məhz Azərbaycan vətəndaşı dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.

Şəhid ailəleri, Qarabağ əlləri, məcburi köçkünlər və hərbçilər üçün tikilən mənzillərin təqdimat mərasimində hər zaman Prezident

İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəx-sən iştirak edir, onlarla görüşərək qayğıları ile maraqlanırlar.

Keçirilən görüşlərdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, məcburi köçkünlərin problemləri daim diqqətdə saxlanılır: “Məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön planadır. Son illərdə bu istiqamətdə çox böyük addımlar atılıb. Təkcə bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib istifadəyə verilib”. Bütün köçkün ailələrinin normal şəraitle təmin olunacaqlarını deyən Prezident əlavə edib ki, hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır - tezliklə öz doğma torpağına qayıtsın: “İşğal altında olan bütün torpaqlar azad ediləndən sonra orada şəhərlər və kəndlər yenidən qurulacaq”.

Məhz sözügedən məsələye diqqət və qayğısının nəticəsidir ki, ötən il dövlət başçısının iştirakı ilə Bakının Qaradağ rayonunda Qarabağ, Böyük Vətən müharibələri, Çernobil əllillərinə və şəhid ailələrinə mənzillərin ve avtomobilərin verilməsi mərasimi keçirilib. Bunu-nun ardına isə, bu məqsədlər üçün, Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılib. Eyni zamanda, dekabrın 17-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin veriləməsi mərasimində iştirak edib.

Həmçinin, Qobu qəsəbəsində özəl sektor tərəfindən inşa edilən minden çox mənzil məcburi köçkünlərə təqdim olunub. Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. İl ərzində, həm Prezident İlham Əliyev, həm Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı çox vacib layihələr həyata keçirilir.

Bu yerdə ötən 16 ili xatırlasaq, ilk secki marafonunda ölkə Prezidenti İlham Əliyev xalqa vəd etdi



ki, ölkəmizdə bir çadır düşərgəsi qalmayacaq, bütün çadır düşərgələri ləğv olunacaq və qaçqınlarımızı digər vətəndaşlarla eyni səviyyədə yaşayış şəraitini təmin olunacaqlar. Həqiqətən də, bu gün respublikamızda, artıq çadır düşərgəsi qalmayıb. Elə ölkələr var ki, illərlə vətəndaşları çadırlarda qalır. Amma qısa müddət ərzində, heç bir beynəlxalq dəstək olmadan, Azərbaycan öz gücünə bu işlərin öhdəsinən gəldi.

Ümumiyyətlə, son 16 ilde Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində görüdüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.

Prezidentin məcburi köçkünlərlə bağlı imzaladığı Sərəncam cəmiyyətizmizdə yüksək qiymətləndirilir

Bu gün, birmənali tərzdə deyək olar ki, Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində əhalinin bütün təbəqələrinin, xüsusi ilə də, sosial cəhətdən həssas insanların sosial-rifah hali daha da yaxşılaşır.

“Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyən dövlət başçısı İlham Əliyevin ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafəyindən çıxış etdiyini, habelə, verdiyi vədlerin sırf əməli fealiyyətə, praqmatizme söykəndiyini, gerçəkliliyə adekvat olduğunu göstə-

mişdir.

Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncamına əsasən, məcburi köçkünlərə ödənilən vəsaitin həcmi 50 faiz artırılıb.

2017-ci ilin əvvəlində bu rəqəm 36 manat, 2018-ci ilde 40 manat, son dəyişikliklərdən sonra isə, bu rəqəm 50 faiz artırılaraq, 60 manata çatdırılıb. Bununla da, məcburi köçkün ailələrinin hər bir üzvünə kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən 60 manat vəsait ödəniləcək. Bu, o deməkdir ki, əgər ailəde 4 nəfər ailə üzvü varsa, onlar 240 manat dövlət büdcəsindən hər aylıq vəsait əldə etmək imkanı qazanacaq. Əvvəller bu rəqəm 160 manat idisə, aprel ayında bu rəqəm 240 manat olacaq.

Bütün bu reallıqlar, bir daha onu göstərir ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğıının dünyada analogu yoxdur. Özü de bu, heç bir beynəlxalq Konvensiya, ya da öhdəliyə əsaslanır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi, sosial-iqtisadi potensialının göstəricisidir. Görülən fealiyyətin nəticəsi olaraq, son 16 il ərzində, məcburi köçkünlər arasında yoxsulluq həddi 75 fazdən 12 faizdək azalıb.

Yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil

Əlbəttə, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin

həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlardada müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdaqlarını yaxşı bilirlər. Yurd nisgilinə son qoyulduğundan sonra, da bu insanlar hər zamanki kimi, dövlətlərinin onların arxasında olacağını tam əmindirlər. İşğal altında ki ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımını ilə daha təmtəraqlı və yüksək şəraitli olunacaqını da yaxşı bilirlər.

Goranboy rayonuna səfəri çerçivəsində 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətə keçirilən mərasimdə iştirakı zamanı Prezident İlham Əliyev bildirmişdir: “Bizim torpaqlarımız azad olundan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracaqıq. O gün geləcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.

Bələliklə, Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləyən və onun ətrafında six birleşen qaçqın və məcburi köçkünlər yurd həsrətine son qoyulacaq günün uzaqda olmadığını qəti əmindirlər. Cənubi dövlətin, Onun rəhberinin bu istiqamətdə atlığı addımları, həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrini aydın görür və yurd niskinliyinə tezliklə son qoyulacağına inanırlar.

RƏFIQƏ KAMALQIZI

Vətənin halal çörəyinə kəm baxıb, özgənin yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır


Bəli, çox yazmışam bu əlaqəsizdan. Çünkü AXCP sədri Əli Kərimli kimi satılıb-satan, xəyanətkar, mənəviyyatsız və nəhayət, əlaqsız arayıb-axtarmağa ehtiyac duyulmadığı üçün. Bir də Əli Kərimli kimilərin adlarının çəkilməsi, cəmiyyətin açıq şəkildə yağırdığı lənət və nifrinlər kifayət edir ki, ondan yazmaq lazımdır. KİMDİR Ə.Kərimli: insan, yoxsa iblis? Bu sualın cavabını çox da vaxt lazım gəlmir ki, deyəsən. AXCP sədri Ə.Kərimlinin xəyanət xronologiyasına nəzər salmaq kifayət edir ki, onun kimliyini aydın şəkildə görəsən və hər dəfə də bu satqın haqqında yazanda yeni cinayətlər üzə çıxır.

AXCP sədri Ə.Kərimli bu gündək siyasi fəaliyyəti ilə Azərbaycanın milli maraqlarını satmağa hər an hazır olduğunu nümayiş etdirir. Özü kimi müttəfiqləri də yalançı, qısa ömürlü birliklər yaradaraq, pafoslux çıxışlar edir, əslində isə, bir-birlərindən xarici pulverenlər kompromat ötürmək uğrunda mübarizə aparırlar. Düzü, onun siyasi fırıldaqlıq üsullarına şeytan da həsəd aparar. AXCP sədri tək öz xalqına, vətənəne deyil, amalına, məsləkine, dostluğuna və yoldaşlığına qarşı da xəyanət yolu tutub.

Əli Əhmədov: "Virtual müxalifətin başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur"

Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov Azərbaycanda son vaxtlar yeni müxalifət növünün - virtual müxalifət yarandığını və bunun başında AXCP sədri Ə.Kərimlinin və xarici ölkələrdə sığınacaq almış fərdlərin durduğunu bildirib: "Qədimdən mövcud olan virtual sözü o mənəni ifade edir ki, fiziki olaraq mövcud deyil və yalnız kompüter şəraitində, fantaziyalarda görünür. Virtual sözü kimi Ə.Kərimlinin müxalifəciliyi də qədimdir - 30-dan çox yaşı var. Real müxalifəciliyin bir fayda vermediyini anladıqdan sonra virtual müxalifəciliye keçib. Virtual müxalifə özlündən siyasi prosesin ciddi iştirakçısı deyil. Belə olanda, sual yaranı bilər ki, bəs niyə ona diqqət ayırmalı oluruq. Bax, bunun səbəbi var. Əvvəla, bir neçə personalı çıxmış, virtual müxalifətin "nümayəndəleri" kimi özünü təqdim edənlər, əslində, pərde arxasındadır və buna görə de kimliyi bəlli deyil".

Ə.Əhmədov onu da vurğulayıb ki, virtual müxalifət siyasi prosesin şirkətə, mənəviyyatsızlıqla doldurulmasına, mənəvi dəyərlərinə tapdalanmasına unikal imkan yaratır: "Cəmiyyətdə nə qədər ciddi mədəniyyət qılığından, mənəvi çatışmazlıqdan əziyyət çəkən, adı təriyəsi olmayan varsa, hamısı virtual müxalifətin "siyasi qəhrəmanları"na çevrilib və mahiyyət etibarilə hakimiyət iddiyasında olan Əli Kərimlinin "köləğe hökumətini" təşkil edirlər. Təsəvvür edirsinizmi, kim daha pis təriyəsizlik edirse, daha ağır söyüslər söyürse, o, gələcək virtual hakimiyətdə daha yüksək vəzifelərə iddia edə biləcək. Lazımı təhlili, əlaqə, mənəvi keyfiyyətləri olmayanlar, ancaq söyüş söymeyi, insanı təhqir etmeyi bacaranlar və hakimiyət iddiaçıları... Xatırlayırsınızsa, biz bu yolu bir dəfə keçmişik.



yada məşhur olan terrorçu qrup və islami təşkilatlarla da əlaqə yaradaraq, Azərbaycana qarşı böhtan kampaniyasında fərqləndiyi üçün "xidmətləri" də əvəzsiz qalmır.

1995-ci ildə AXCP-nin mirasına sahib olmaq, onu partiyaya çevirərək mandat qazanmaq üçün həyata keçirdiyi məkrli planlar nəticəsində, Xalq Cəbhəsi dörd yere bölündü. Cəbhənin möhürüne sahib olmaq üçün ətrafindakılara qarşı texribatlar törədərək, "Cəbhənin geləcəyi Əli Kərimli ilə bağlıdır" tebligatı

sədr yeni ocaq başı hesab etdikləri "Milli Şura"da hansı üzlə yenidən "birge fəaliyyət" göstərir, əl tutub söhbətləşirlər. Bu məqamda, ALP lideri Lala Şövkət Hacıyevanın Ə.Kərimli haqqında dediklərini yada salmaq istəyirəm: "Azərbaycan siyasetində belə mənəviyyatsızlıq görməmişdim. Adam düşmən olanda, gərkik kişi kimi düşmən olsun. Ə.Kərimlidə çox alçaq səviyyə gördüm."

Araz Əlizadə: "AXCP tarixində Əli Kərimli qədər pozuculuq fəaliyyəti ilə məşğul olan satqın və əlaqsızlıq edən iblis yoxdur"

ASDP sədri Araz Əlizadə AXCP tarixində Əli Kərimli qədər pozuculuq fəaliyyəti ilə məşğul olan satqın və əlaqsızlıq edən iblis təbiəti məxluq yoxdur: "Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Əli Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır. Ə.Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqısatqı obyekti olub və ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xüsusi, məhz Qərbe satılmağa köklənib, bir çox beynəlxalq təşkilatların, qurumlarının əlinde həmişə oyuncak olub, onun ətrafında Azərbaycan iqtidarına xəyanət edən Gültəkin Hacıbəyli və Cəmil Həsənlidən başqa heç kim qalmayıb. Gültəkin Hacıbəyli alınıb-satılmağı gözəl bilən adamdır. Çünkü vaxtılı Azərbaycan iqtidarını bizdən daha yaxşı müdafiə edib. Deməli, o, bunu mandata, mövqeyə və statusa sahib olmaq üçün edib. Heç kim zəmanət vermər ki, bu insanlar bir başqa xırda məsələyə görə dövləti və hakimiyəti getdikləri yolda satmayıcaqlar. Gültəkin Hacıbəyli alqısatqı məsələləri üzrə "mütəxəssisidir". Mən özüme borc bilərək, ona və cəmiyyətə bu məsajı vermək istəyirəm ki, Əli Kərimli heç kimə lazımlı deyil. Xüsusilə də, iqtidara lazımlı deyil. Bu gün heç o, beynəlxalq təşkilatlara belə lazımlı deyil. Çünkü alqı-satqı obyekti olaraq, bu insanın işlədililə. İşlənmiş eşyalara isə, nə Azərbaycan siyaseti, nə Azərbaycan hakimiyəti, nə de beynəlxalq təşkilatlar ehtiyac duyurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sənə qədər həmin zibillikdə qalacaqlar".

Sonda Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədovun virtual müxalifətin başında AXCP sədri Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlərlə bağlı dediyi sözləri bir daha xatırlatmaq istərdim: "Əli Kərimli əvvəller soyüş söyənlər komandasının sıraşı üzvü idi, indi isə komandanın başında durur, tapşırıqlar verir... Soyüş söyməyi bacarmaq üçün əlaqə keyfiyyətlərinin çatışmazlığı mətləq şərtidir... Onlar anlayır ki, rəqabət apardıqları Yeni Azərbaycan Partiyasının yüksək təriyəsi, əlaqə, mədəniyyəti ilə seçilən üzvlərinə qarşı intellektual yarışda qalib gəlmək imkanına malik deyiller. Ona görə də, virtual müxalifətin ifasında siyasi-intellektual disküssiyaların yerini soyüş və təhqirlər tutur... Ancaq başa düşə bilmirlər ki, bu mənəviyyat, bu əlaqə, bu cür mübarizə forması ile tamam tək qalıblar. Cəmiyyət onlardan üz döndərib".

Bəli, Əli Kərimlinin yaramaz xisəltli məxluq olması təəccüb doğurmur. Yeni Müsavat" qəzətinin baş yazarı Rauf Arıfoğlunu hakimiyət işləməkde ittihəm etdiyi üçün, qarşı tərəfdən tutarı cavab alan Əli Kərimli bir müddət öz qızına çəkildi. R.Arıfoğlu isə Ə.Kərimlini Rusiyaya işləməkde günahlandırdı: "Əli Kərimli elə zənn edir ki, olub-bitənləri unudub xalq, indi yenidən keçmiş vərdişi təkrarlayır. Maraqlıdır. İlkəndən bəri düşmən mövqelərini dəyişməsələr də, şəxsi maraqları namına "birləşən" başqanla İslahatçı

Əli Əhmədov: "Əli Kərimli əvvəllər soyüş söyənlər komandasının sıraşı üzvü idi, indi isə komandanın başında durur, tapşırıqlar verir"

1992-1993-cü illərdə. Onda da, bu yolla həkimiyətə gələnlərin ən "parlaq" nümayəndələrindən biri, məhz Əli Kərimli idi. Fərqli bundadır ki, əvvəller o, soyüş söyənlər komandasının sıraşı üzvü idi, indi isə, komandanın başında durur, tapşırıqlar verir".

Əli Əhmədov onu da bildirir ki, soyüş və təhqirlər virtual müxalifətin təkcə əlaqə məsələsi deyil: "Soyüş söyməyi bacarmaq üçün əlaqə keyfiyyətlərinin çatışmazlığı mətləq şərtidir. Bununla belə, unudulmamalıdır ki, virtual müxalifətin soyüş və təhqirləri düşünülmüş taktikadır. Onlar anlayırlar ki, rəqabət apardıqları Yeni Azərbaycan Partiyasının yüksək təriyəsi, əlaqə, mədəniyyəti ilə seçilən üzvlərinə qarşı intellektual yarışda qalib gəlmək imkanına malik deyiller. Ona görə də, virtual müxalifətin ifasında siyasi-intellektual disküssiyaların yerini soyüş və təhqirlər tutur... Ancaq başa düşə bilmirlər ki, bu mənəviyyat, bu əlaqə, bu cür mübarizə forması ile tamam tək qalıblar. Cəmiyyət onlardan üz döndərib".

"Siyasi karyerasının" aparıcı xətti - ermənilərlə işbiriyidir

Ə.Kərimlinin "siyasi karyerasının" aparıcı xəttini təşkil edən əsas amil ermənilərlə işbiriyi qurmaq olub. Bu barədə onun əməllerinin sübuta ehtiyacı yoxdur. Dağıdıcılıq, ziyankarlılıq, xəyanət missiyasını daim tətbiq edərək döşərgəde qarışılıqlı yaradın Ə.Kərimlini, silahdaşları belə, heç vaxt önəmli fiqur kimi qəbul etmirlər. Azərbaycanda "Demokratianın İnkışafı Fondu"ndan aldığı pulları mənimseməyərək, başqalarına böhtan atmaqla məşğul olan, "erməni lobbisinin fəxri üzvü, dayısı" adını daşımaqdan utanmayan bu "siyasetçi" həmişə şəxsi maraqlarına görə, dövlətçiliyimizə xələl getirir. Ermənilərdən başqa dün-

ğatına start verdi. Xarici havadarlarından aldığı maliyyə dəstəyi ilə sələfi Elçibəyə qarşı texribat kampaniyası aparan müxalifətin virtual nümayəndəsi Ə.Kərimlinin yaratdığı AXCP daxilindəki "Yurd" fraksiyası isə, tam səlahiyyətlərə nail olmaq üçün bir gedis iddi. Düşərgəde qarışılıqlı salmaq, "vahidlik" şənşinə yiylənmək üçün mövqeləri tərs mütənasib olunan partiyalarla, eyni zamanda, separat dənisiqlər aparan Əli Kərimlinin bu "bacarığı" isə həmişə sadıq qaldığı əqidesinə və həmkarlarına dönüklik əlamətidir. "İctimai Palata"da, "Şəkkizlər"də, "Onaltılar"da, "EL"-də, "Milli Şura"da özünə ön sıralarda yer axtaran Əli Kərimlinin, niyyətini duyub, ifşa edən keçmiş başqanı İsa Qəmbər AXCP sədrinin belə oyunlarının mənəsizliliğini ifşa edərək, "meydanda mən varam" ideyəsini təbliğ etməkdən başqa, bir iş görmədiyini bildirib. İ.Qəmbər onu da bildirir ki, "Ə.Kərimlinin "siyasi portfelində" aktual problemi İ.Qəmbəri çıxdaş edib arxada qoymaq, dağdırıcıların yeganə namizədi olmaq şansına yiylənməkdir. Ancaq bu inamı çıxdan itirən Əli Kərimli kimilər mənəviyyatsızlardır".

Rauf Arıfoğlu: "Əli Kərimli mənəviyyatsız və yaramaz məxluq "emblemidir"

Bəli, Əli Kərimlinin yaramaz xisəltli məxluq olması təəccüb doğurmur. Yeni Müsavat" qəzətinin baş yazarı Rauf Arıfoğlunu hakimiyət işləməkde ittihəm etdiyi üçün, qarşı tərəfdən tutarı cavab alan Əli Kərimli bir müddət öz qızına çəkildi. R.Arıfoğlu isə Ə.Kərimlini Rusiyaya işləməkde günahlandırdı: "Əli Kərimli elə zənn edir ki, olub-bitənləri unudub xalq, indi yenidən keçmiş vərdişi təkrarlayır. Maraqlıdır. İlkəndən bəri düşmən mövqelərini dəyişməsələr də, şəxsi maraqları namına "birləşən" başqanla İslahatçı

Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

Sentyabrın 19-da İşgüzar Tədbirlər Sənayesi Alyansı təşkilat üzvləri ilə keçirilən görüşdə işçi qrupunun yaradılmasına qərar verib. Dövlət Turizm Agentliyindən AZERTAC-a ilkin mərhələdə 10 nümayəndənin qatıldığı işçi qrupu yeni İşgüzar turizm məhsullarının yaradılmasına dəstək göstərəcək. Tədbirdə Azərbaycanın İşgüzar turizm sənayesini təmsil edən və alyansa üzv olan 35-ə yaxın şirkətin 80 nümayəndəsi iştirak edib. Görüşdə çıxış edən İşgüzar tədbirlər sahəsində ixtisaslaşmış avstriyalı ekspert İvo Françit Azərbaycanı yeni İşgüzar tədbirlər məkanı kimi tanıtmaq üçün Azərbaycan Konqresler Bürosunun və sənaye iştirakçılarının birgə əməkdaşlığının əhəmiyyətindən danışıb. O qeyd edib ki, üzvlər arasında birgə və koordinasiyalı fəaliyyət, bununla bərabər daxili resurslardan doğru şəkildə istifadə etmək işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını dəha da artıracaq.

Rəfiqə HÜSEYNOVA

Əhalinin məşğulluq səviyyəsinin artırılmasına yönələn sosial siyaset

Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında əhalinin məşğulluğunun təminatı xüsusi yer tutur. Əhalinin təbii artım tempinin mövcud olduğu şəraitdə əmək bazarına daxil olan işçi qüvvəsi artdığı üçün məşğulluq orqanlarının fəaliyyəti də həmin dinamikaya uyğun şəkildə qurulur. Ötən dövrdə bu sahədə mühüm irəliləyişlər əldə olunub, hazırda məşğulluğun təminatında məşğulluq orqanlarının rolü artırılır.

Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində səmərəliliyin, eyni zamanda, şəffaflığın, sosial ədalətin tam təmin olunması, aktiv məşğulluq tedbirlerinin keyfiyyətinin yaxşılaşdırılması, əhatə dairəsinin genişləndirilməsi, məşğulluq xidməti orqanlarının kadr potensialının artırılması və digər istiqamətdə ciddi addımlar atılır. Azərbaycan həkimiyətinin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar nəticəsində əmək bazarının inkişafının vacib şərtlərindən olan makroiqtisadi sabitliyə, biznes mühitinin yaxşılaşdırılmasına nail olunub, geniş məşğulluq imkanlarının yaradılması baxımından münbüt şərait formalasdırılıb. Həyata keçirilən işləri rəqəmlərlə ifadə etsək, 2003-2018-ci illər ərzində ölkədə 1,9 milyon yeni iş yeri açıldığını, işsizlik səviyyəsinin 5, yoxsulluğun 49 fəizdən 5,4 faizə endirildiyini görərik. Bu illər ərzində əhalinin sayında mühüm artım olmasına baxmayaraq, həyata keçirilən mühüm islahatlar nəticəsində işsizlik səviyyəsində artım deydi alınmayıb.

İssizlik nəçə aradan galdırılır?

Milli Məclisin əmək və sosial siyaset komitəsinin üzvü Musa Quliyev söyləyib ki, əhalinin məşğulluğunun təmin edilməsi, voxsulluğun azaldılması, demografik



proseslerin müsbət istiqamətdə inkişaf etməsi və regionların harmonik inkişafı cənab Prezidentin daxili siyasetinin əsas istiqamətlərindəndir: "Məşgulluq bütün dünyada yoxsulluq səviyyesinin aşağı düşməsinin ən vacib faktorlarından biridir. Son 16 il ərzində məşgulluq sahəsində kifayət qədər işlər görülüb. Prezident İlham Əliyevin 2003-cü ildən qarşıya qoyduğu siyasetin əsas mahiyyəti Azərbaycanda insanların maddi rifahı yüksəlməsi, yoxsulluğun aşağı düşməsi, hər kəs işlə təmin olunmasından ibarətdir. 2003-cü ildən bu vaxta qədər ölkə ərazisində 2 milyondan çox yeni iş yeri açılıb. Onların da əksəriyyəti dai-mi iş yerləridir. Fikrimcə, bu, çox böyük bir nailiyyətdir. Bu illər ərzində məşgulluqla bağlı görülen işlərin nəticəsi olaraq əhalinin işsizlik səviyyəsi 50 fazdən 5 faizə



yı 70,9 min nəfər olub: "2018-ci ilin analoji dövründə isə bu göstərici 35,4 min nəfər təşkil edib. Onu da xüsusi vurğulayarak, məşgulluq xidməti orqanlarında qeydiyyatda olan 70,9 min nəfər işsiz şəxslər Dövlət Statistika Komitəsi tərəfindən dərc olunan rəsmi 253 min nəfər işsizin tərkibinin hissəsidir. Artımın səbəbi işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin daha operativ və keyfiyyətli şəkildə təmin edilməsinə yönəlmüş dövlət siyasetinə uyğun olaraq, yeni "Məşgulluq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilmesi ilə işsiz statusunun verilməsi prosesinin sadələşdirilməsi və müddətinin azaldılması, habelə elektronlaşdırılması ilə bağlıdır".

Mətbuat katibi söyləyib ki, yeni "Məşgulluq haqqında" Azərbaycan Respublikası Qanuna əsasən MAS-da işaxtaran kimi qeydiyyata alınmış şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşgulluq Xidmətinin şəhər, rayon məşgulluq orqanları və "DOST" mərkəzləri tərəfindən 5 (beş) iş günü müddətində münasib iş teklifi edilmədiyə və ya işəgötürən (işəgötürənlər) tərəfin-dən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə təqdim edilmiş göndərişə münasibətdə işəgötürənen hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur: "Qeyd olunan prosedur dövlət məşgulluq tədbirlərinin operativ və sistemli şəkildə həyata keçirilməsi, işaxta-

ran və işsiz şəxslərin sosial müdafiəsinin bilavasitə qücləndirilməsini təmin edir".

Bu işlə təmin olunanların SAYI

F. Talıblı həmçinin bildib ki, 2019-cu ilin 8 ayı ərzində dövlət məşğulluq xidməti orqanları tərefindən işlə təmin olunanların sa- yi 60 min 475 nəfər təşkil edib, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,6% çox- dur: "DOST İŞ" Mərkəzi tərefindən 38 min, dövlətə məxsus hüquqi şəxslər tərefindən 26 min ictimai iş yerləri yaradılıb. 2019-cu ildə özünüməşğulluq programına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. İşsiz və işaxtaran şəxslərin sosial müdafiəsi məqsə- di ilə digər aktiv məşğulluq tədbirləri də da- Yam etdirilir".

Məlumat üçün nəzərinizə çatdırıq ki, özünüməşgulluq programının əhatə dairəsi 2017-ci illə nisbatən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşgulluğa cəlb edilib. 2019-cu ildə isə özünüməşgulluq programına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. Cari ilin 8 ayı ərzində artıq 4589 nəfər program çərvivəsində təlimlərə cəlb olunub və bu il ərzində 10 000 nəfərə çatdırılması planlaşdırılır. Bununla yanaşı cari ilin ötən dövründə işsiz və işaxtaranlar şəxslər üçün respublikasının 22 rayon və şəhərlərində əmək yarmarkası təşkil edilib, vətəndaşlara 513 dövlət və özəl müəssisədən 6757 vakant iş yeri təqdim edilib.

Najla Məhərrəmova



Xalqın adamlarından “söyüşü dayandırın!” tələbi

Arif Babayev: “Axi, bu ölkənin azyaşlısı var, uşağı, körpəsi, qızı, gəlini var”



“Biz hamımız azərbaycanlılarla fəxr edirik. Amma bəzi söyüş söyənləri görəndə, üzülürük. Axi, bu ölkənin azyaşlısı var, uşağı, körpəsi, qızı, gəlini var”. Bu fikirləri Azərbaycan Respublikasının xalq artisti Arif Babayev Hüquq Müdafiə Təşkilatlarının Monitoring Qrupunun təşkilatçılığı ilə keçirilən “Sosial şəbəkələrde söyüş, təhqir və böhtəna “yox” deyək” adlı dəyirmi masasına telefon zəngi vasitəsi ilə qatılarkən deyib. “Vallah, biz rahat yaşayırıq. Gəlin, söyüsləri yüksəldir. Gəlin, dövlət başçımızın etrafında toplaşaq” deyən xalq artisti bildirib ki, biz əsas torpaqlarımızın geri qayıtması üçün çalışmalıyıq: “Mən söyüş söyənlərin bu hərəkətlərini eşidəndə, halim deyir. Onlara çağışır edirəm ki, söyüşü dayandırınsınlar”.

Nəriman Həsənzadə: “Göresən, başqa millətlərin də dilində bu qədər söyüş və qarğış ifadələri var?”



Xalq şairi Nəriman Həsənzadə isə bildirib ki, Azərbaycan dilinin leksikologiyasında söyüş və qarğış mənasını ifadə edən sözlərin çox olmasından təəssüflənir: “Bu yaxınlarda bir kitab oxudum, orada ermənilər də gürcüləri söyürdü. Ermənilər fransızlara gürcüləri söydürən kitab yazdırırlar. Bu gün biz hiyleger və riyakar düşmənlə özüzeyik. Mən fikir vermişəm, bizim dilimizdə çoxlu söyüslər və qarğışlar var. Göresən, başqa millətlərin də dilində bu qədər söyüş və qarğış ifadələri var?”

Çingiz Abdullayev:
“Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır”



Xalq yazıçısı Çingiz Abdullayev isə, öz növbəsində, bildirib ki, internetdən çox istifadə edir və ingilis dilində təhqiramız mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil 1-3 ay müddətinə blok olunur: “Bu qayda rus dilində də təhqir yanan sosial şəbəkə istifadəçilərinə tətbiq olunur. Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə, nə Mark Zukkerberg, nə də digərlərinə hələ də çatmayıb”.

Xalq yazıçısı təklif edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilindən söyüş söyənlərin blok olunması üçün müvafiq bir qrup yaradılsın. “Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır” deyə o, qəti şəkildə tələb irəli sürüb.

Rövşən RƏSULOV

Nadejda Moçinova: Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub

Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri layihəsinin icrası ilə əlaqədar olaraq ayrı-ayrı ərazilərdə fəaliyyət göstərən sətəmizləyiçi texnologiyalarla tanış olduq. Burada olduğumuz müddətdə gördük ki, həmin qurğular ən müasir texnologiyalardan istifadə olunmaqla qurulub və təmizlənən suyun keyfiyyət göstəriciləri də çox yüksəkdir.

Bu sözleri AZERTAC-in Naxçıvan bürosuna müsahibəsində muxtar respublikada səfərdə olan Asiya İnkıf Bankının Baş Auditor Ofisiinin nümayəndəsi - missiyanın rəhbəri Nadejda Moçinova deyib. Qonaq səfərlərinin məqsədi barədə danışaraq qeyd edib: “Muxtar res-



publikaya səfərimiz Asiya İnkıf Bankının ölkə üzrə auditini həyata keçirmək, yerli əməkdaşlar tərefindən icraedici tərəfdəşlər ilə aparılan işləri və həyata keçirilən layihələrin icra və ziyyəti ilə maraqlanıb bunu qiymətləndirmek məqsədi daşıyır. Bizim ilk işimiz müəyyən sənədlərlə tanış olmaq, digər əsas vəzifəmiz isə yerlərde görülen işlərin necə həyata keçirildiyini öyrənməkdir. Mən Özbəkistan vətəndaşıyam və bir neçə gün önce ölkəmizdən Naxçıvan tekrübəsini öyrənmək üçün buraya nümayəndə heyəti gelmişdim. İnanıram ki, onlar burada əldə etdikləri, öyrəndikləri təcrübədən lazımlıca yaranılaraq Naxçıvanda olduğu kimi əhalini keyfiyyətli su ilə təmin edə biləcəklər”.

“İki sahil” qəzeti Neftçilər Gününe həsr olunmuş xüsusi buraxılış hazırlayıb



Görülən titanik işlər öz həcmində və əhəmiyyətinə görə olduqca möhtəşəm və heyretəmədir. Yazida o da qeyd edilir ki, dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətini vurğulayarkən onu “uğurlu inkişafımızın əsas mənbəyi” adlandırır.

SOCAR-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Əsrə bərabər 25 il” yazısında müqavilənin imzalanmasına qədər keçilən yoldan, aparılan danışqlardan, həmçinin “Əsrin müqaviləsi”nin iqtisadi və siyasi əhəmiyyətdən geniş bəhs olunur. Müqavilənin imzalanmasının heç də asan başa gəlmədiyi qeyd edən akademik bildirir ki, ulu öndər Heydar Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyətə qayıtdıqdan sonra digər sahələr kimi, neft sənayesinin bərpası və inkişafı ilə də məşğul olmağa başladı. Yazida “Əsrin müqaviləsi”nin Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyəti xüsusi qeyd edilir. Vurğulanır ki, müqavilə bir da-ha dünyaya nümayiş etdirdi ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdəşdir, burada işləmək və bu ölkəyə sərmaya qoymaq olar. Müqavilənin iqtisadi əhəmiyyəti isə ondan ibaretdir ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı seviyyədən, 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi qüdrətinin artmasında, dünya iqtisadi sisteminə integrasiyasında və dünya birliyində layiqli yer tutmasında əhəmiyyətli rol oynayan, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından 25 il keçir. “İki sahil” qəzetiinin Neftçilər Gününe həsr olunmuş 80 səhifəlik xüsusi buraxılışında Azərbaycan neft-qaz sənayesinin 25 ildə keçdiyi inkişaf yolunun təhlili aparılıb, ulu öndər Heydar Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-in və onun strukturlarının görüyü işləri əks etdirən maraqlı yazılar dərc edilib, rəngli şəkillər və yüksək poligrafik tərtibat xüsusi diqqət çəkir.

Neft strategiyasının uğurla həyata keçirilməsinə də neftçilərin eməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib. Mehz ulu öndər Heydar Əliyevin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə Neftçilər Günündən təsis edilmiş, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilmişəsi cəmiyyətimizin avangard qüvvəsi olan neftçilərin eməyinə verilən qiymətin, onlara göstərilən diqqətin bariz nümunəsidir. Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2019-cu il tarixli müvafiq sərəncamları yer alıb. Eyni zamanda, “Əsrin müqaviləsi”nin uğurları rəqəmlərin dili ilə təqdim edilib. Xüsusi buraxılışda neft və qaz sənayesinin inkişaf-

MDB-dən başlanan yol: Azərbaycan hansı üstünlükler əldə etdi?

Sentyabrın 20-də Azərbaycanın MDB məkanına daxil olmasının 26-ci ili tamam olur və biz ötən zamanın və ümumilikdə ölkəmizin bu məkandakı rolinun analitik təhlilini apararsaq, bir sıra faktorlar və məqamlar diqqətimizi cəlb edə bilər. Belə ki, həmin ərefələr Azərbaycanla yanaşı, digər post sovet respublikaları da yenice müstəqillik əldə etmişdilər və ister-istəməz xarici təsirler həmin respublikalara öz təsirlerini göstərir. Bu baxımdan, MDB-nin yaradılması ideyası həm də müeyyən məsələlərdə öz vacibliyini əsaslandırır. Bu baxımdan, 8 dekabr 1991-ci ildə Belarusun paytaxtı Minsk şəhərində "Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş" imzalandı və 20 sentyabr 1993-cü ildə Azərbaycan parlamenti - Milli Məclis MDB-yə qoşulmağa dair sazişi ratifikasiya etdi. Bununla da ölkəmizin siyasi-iqtisadi siyasetində yeni mərhələyə start verildi. Çünkü Azərbaycan eyni zamanda yerləşdiyi coğrafi məkanda öz əhəmiyyəti ilə seçilən dövlət kimi mövqeyini möhkəməndirməli və bu istiqamətdə siyasi xəttini təkmilləşdirməli idi. Düzdür, həmin dövrün içtimai-siyasi ab-havası fərqli idi, hətta belə iddialar da var idi ki, MDB-nin yaradılması SSRİ-nin bərpası üçün nəzərdə tutulub və s. Lakin sonrakı proseslər həmin iddiaları tamamilə alt-üst etdi və bu qurumun yeni çəqinislərlə əsaslığı reallığı məntiqlə sübata yetirildi.

Ölkəmizin beynəlxalq münasibətlər sisteminde formallaşması üçün ilk addımlar Ulu Önderin qətiyyəti sayəsində atıldı

Diger tərəfdən, daha bir reallıq onda idi ki, Azərbaycan yeni müstəqillik əldə etse də, həmin vaxtların iqtidarı ister daxili, isterse də xarici siyasetində çox ciddi səhvələr yol verir, hətta ölkəmizin siyasi xəritədə qalib-qalmaması məsəlesi bir sıra dairelərin masaları üzərində mövzuya çevrilmişdi. Milli dövlətçilik faktoru demək olar ki, itirilmək üzrə idi. Bunun isə qarşısını əlbətə ki, Ulu Önder Heydər Əliyev aldı. Məhz Onun xalqın tələbi ile hakimiyətə qayidişi sözügeden təhlükələri uzaqlaşdırıldı, məhv etdi. Bəs bütün bunları həyata keçirmek üçün hansı addımların atılması zəruriyili yaranmışdı? Əlbətə ki, bu sualın cavabı da bilavasitə Heydər Əliyevin xarici siyaset strategiyası əsasında, o cümlədən, həmin strategiyanın bazis prinsipində dayanır. Daha dəqiq desək, ölkəmizin beynəlxalq münasibətlər sisteminde formallaşması üçün ilk addımlar Ulu Önderin qətiyyəti sayəsində atıldı ve Qərbe integrasiya ilə yanaşı, region ölkələri ilə qonşuluq prinsipi, həmçinin ayrıca olaraq türkdilli və müsəlman ölkələrlə münasibətlərin qurulması prosesinə başlanıldı.

MDB-nin yaradılması ərefəsində Heydər Əliyevin Moskvaya səfəri ermənipərəst dairələri niyə narahat edirdi?

Təbii ki, ortada iqtisadi maraqların və bu sahədəki münasibətlər fonunda qarşılıqlı addımların atılması, qərarların verilməsi baxımdan münbit şərait yaradıldı. Xüsusilə, bütün dövrlərdə Cənubi Qafqaz regionunda kiçiyət qədər təsir imkanları olan, o cümlədən, MDB məkanında müxtəlif təşəbbüsərlər çıxış edən Rusiya ilə yeni münasibətlərin formallaşdırılması üçün Heydər Əliyev çox müsbət strateji gedişlər həyata keçirdi, o cümlədən, özünün ilk səfərlərindən birini Moskvaya etdi. Məsələ ondadır ki, həmin ərefələrdə Azərbaycanın MDB-yə daxil olması məsəlesi müzakire olunurdu. Bu baxımdan, ölkəmizin həmin qərarı bilavasitə Rusiya tərəfindən də dəstəkləndi. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işgalçılıq siyaseti qarşılığında Rusiyadakı ermənipərəst



Bəhruz QULİYEV,
"SƏS" qəzetinin baş redaktoru

dairələr çıxılmaz vəziyyətdə qaldı, o cümlədən, onların Rusiya siyasetindəki təsirləri azaldı. Rusiya isə ölkəmizə qarşı mövcud olan siyasetində korrektelər etməli oldu. Bununla da, rəsmi Bakı MDB çərçivəsində Ermənistanın anti-Azərbaycan siyasetinə qarşı engel yaratdı.

Əgər Azərbaycan MDB-yə üzv olmasa id...

Iqtisadi əməkdaşlıqla gəlincə, qarşında yəni layihələrin imzalanması, o cümlədən, Xəzərin enerji yataqlarının istifadəsi və xarici şirkətlərlə imzalanacaq sazişlər, enerji resurslarının Avropaya və digər ölkələrə quru və deniz nəqliyyatı vasitəsi ilə daşınması kimi müqavilələrin imzalanması prosedurları və s. dəyanırdı. Ümumiyyətə, əger biz nəzərə alarsaq ki, Azərbaycan MDB-yə üzv olmasa idı, bu zaman ölkəmizi çox çətin və hətta amansız sınaqlar gözləye bilərdi. Bütövlükde isə, yuxarıda da qeyd edildiyi kimi, ölkəmizin çox həssas və mühüm coğrafi mövqədə yerləşməsi həmin geosiyasi proseslərin həyata keçirilməsini şərtləndirirdi və nəinki siyasi-iqtisadi, o cümlədən, sosial, mədəni və başqa siyasetlərin bu məkanda formalasdırılması, əsəyə getirilib inkişafa doğru istiqamətləndirilməsi amilləri bir sıfariş kimi qarşıya qoyulmuşdu ki, dahi şəxsiyyət Heydər Əliyev bütün bunları qisa zaman kəsimində tətbiq etdi.

MDB və İlham Əliyev faktoru: Azərbaycan daha nələri əldə etdi?

Artıq bu gün müasir-müstəqil Azərbaycan dövləti həm MDB ölkələri, həm də beynəlxalq siyasi arena sırasında ən önemli, söz sahibinə çevrilmiş mərkəz rolunu oynayır. Demək olar ki, ölkəmizin perspektivləri bütünlükle MDB-yə öz ardcıl təhfələrini verməkdədir. Ulu Önder Heydər Əliyevin siyasi kursunu laiyinçə davam etdirən Prezident İlham Əliyev cənablarının sözügedən məkanda siyasi xətt strategiyasını daha da inkişaf etdirməsi qarşında dayanın nəhəng layihələrin icrası, reallaşdırılması məsələsində özünü kifayət qədər ifadə etməkdədir. Əgər nəzərə alarsaq ki, Ermənistan Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin həlli istiqamətində, yəni ədalətli həlli yönündə beynəlxalq aləmle yanaşı, MDB məkanı da haqq səsimezə destek göstərir bu zaman belə nəticəyə gəlmək olar ki, ölkəmiz işgalçi Ermənistan dövlətindən fərqli olaraq ikitərəflı və coxtərəflı əməkdaşlıq məsələsində də öncül yerlərdən birini tutur. Misal üçün, biz MDB ölkələri başçılarının müxtəlif görüşləri, konfrans və forumları çərçivəsində Azərbaycanın dövlət başçısına verilən yüksək qiyməti hər zaman müşahidə etmişik.

Əsasən, Ermənistanın nüfuz baxımından bu məkanda heç bir rola malik olmaması faktı da göz önündədir. Bütün bu reallıqlar isə bir həqiqəti ehtiva etməkdədir: məhz 26 il əvvəl ölkəmizin MDB-yə üzv olması Azərbaycanın inkişaf xəttinin uğurlu nəticələrini kifayət qədər təsdiqləyir.

Vüqar Rəhimzadə: MDB-yə üzvlük Azərbaycana geosiyasi məsələlərdə bir çox üstünlükler qazandırıb

"AXC-Müsəvat hakimiyyətinin ən böyük siyasi səhvlərindən biri o idi ki, potensialına və gücünə uyğun olmayan bəyanatlar verirdi. Məsələn, Təbrizlə, Dağıstanla, Uygurla bağlı çox gülünc iddialar səsləndirildi və bununla da dünyani Azərbaycana qarşı çevrildilər. Elə Sovet imperiyası dağıldıqdan sonra yaradılmış Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olmaqla da Azərbaycanı postsoviet məkanındaki proseslərdən təcrid edirdilər, künçə sixşdirdilər". Bu fikirləri KİV-ə açıqlamasında "iki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.



səzişi yalnız və yalnız 24 sentyabr 1993-cü il tarixində ratifikasiya etdi. Bununla da rəsmi Bakı MDB çərçivəsində Ermənistanın antiazərbaycan siyasetini sixşdirmiş oldu" deyən Vüqar Rəhimzadə əlavə edib ki, hələ o zaman bəzi qüvvələr Azərbaycanın MDB-yə üzvlüyünü təhlükəli bir hal kimi qələmə verirdilər: "Lakin zaman göstərdi ki, əksinə, rəsmi Bakı MDB-yə üzv olmaqla xarici vektorlar arasındakı duruma tarazlıq getirək ölkəmizin müstəqiliyinin qorunmasını, onun gələcək inkişafını təmin etməyi bacardı. MDB-yə üzvlük sadaladığımız geosiyasi amillərlə yanaşı, iqtisadiyyat, humanitar, mədəniyyət kimi sahələrdə də Azərbaycana yeni dividendlər qazandırdı. Bu gün Azərbaycan da daxil olmaqla MDB-yə üzv olan dövlətlərin birlikdə xələfiyyətlər müstəqil dövlətlərin könlüllü və bərabərhüquqlu əsasda yaratdıqları hökumətlərə qurum olduğunu və həmin ölkələr arasında iqtisadi, siyasi, sosial, mədəni əməkdaşlığı şərait yaradan bir subyekt rolunu icra etdiyini təsdiqleyir.

Azərbaycan bir sıra təşkilatlarda olduğu kimi, MDB çərçivəsində də aktiv fealiyyətlə məşğuldur və qurumun yaratdığı perspektivlərə yararlanıb. Azərbaycan Ermənistandan başqa MDB-yə üzv her bir dövlətlə səmimi dostluğa və qarşılıqlı məraqlara əsaslanan ikitefərlə münasibətlərə malikdir ki, bu da Ermənistandan bu platforma daxilində imicinə zərəbə vuran böyük amil çıxış edir. Təsadüfi deyil ki, bu gün MDB-nin üzvü olan Belarus və Qazaxıstan liderləri açıq-ashkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqələrini rəsmi Yerəvanın işğalçılıq siyaseti ilə əlaqələndirirlər".

"İki sahil" qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Azərbaycanın MDB kimi təşkilata üzv olması ölkəmizin iqtisadi perspektivlərə yararlanıb. Azərbaycan Ermənistandan başqa MDB-yə üzv her bir dövlətlə səmimi dostluğa və qarşılıqlı məraqlara əsaslanan ikitefərlə münasibətlərə malikdir ki, bu da Ermənistandan bu platforma daxilində imicinə zərəbə vuran böyük amil çıxış edir. Təsadüfi deyil ki, bu gün MDB-nin üzvü olan Belarus və Qazaxıstan liderləri açıq-ashkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqələrini rəsmi Yerəvanın işğalçılıq siyaseti ilə əlaqələndirirlər".

"İki sahil" qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Azərbaycanın MDB kimi təşkilata üzv olması ölkəmizin iqtisadi perspektivlərə yararlanıb. Azərbaycan Ermənistandan başqa MDB-yə üzv her bir dövlətlə səmimi dostluğa və qarşılıqlı məraqlara əsaslanan ikitefərlə münasibətlərə malikdir ki, bu da Ermənistandan bu platforma daxilində imicinə zərəbə vuran böyük amil çıxış edir. Təsadüfi deyil ki, bu gün MDB-nin üzvü olan Belarus və Qazaxıstan liderləri açıq-ashkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqələrini rəsmi Yerəvanın işğalçılıq siyaseti ilə əlaqələndirirlər".

"İki sahil" qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Azərbaycanın MDB kimi təşkilata üzv olması ölkəmizin iqtisadi perspektivlərə yararlanıb. Azərbaycan Ermənistandan başqa MDB-yə üzv her bir dövlətlə səmimi dostluğa və qarşılıqlı məraqlara əsaslanan ikitefərlə münasibətlərə malikdir ki, bu da Ermənistandan bu platforma daxilində imicinə zərəbə vuran böyük amil çıxış edir. Təsadüfi deyil ki, bu gün MDB-nin üzvü olan Belarus və Qazaxıstan liderləri açıq-ashkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqələrini rəsmi Yerəvanın işğalçılıq siyaseti ilə əlaqələndirirlər".

"İki sahil" qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Azərbaycanın MDB kimi təşkilata üzv olması ölkəmizin iqtisadi perspektivlərə yararlanıb. Azərbaycan Ermənistandan başqa MDB-yə üzv her bir dövlətlə səmimi dostluşa və qarşılıqlı məraqlara əsaslanan ikitefərlə münasibətlərə malikdir ki, bu da Ermənistandan bu platforma daxilində imicinə zərəbə vuran böyük amil çıxış edir. Təsadüfi deyil ki, bu gün MDB-nin üzvü olan Belarus və Qazaxıstan liderləri açıq-ashkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqələrini rəsmi Yerəvanın işğalçılıq siyaseti ilə əlaqələndirirlər".

"İki sahil" qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Azərbaycanın MDB kimi təşkilata üzv olması ölkəmizin iqtisadi perspektivlərə yararlanıb. Azərbaycan Ermənistandan başqa MDB-yə üzv her bir dövlətlə səmimi dostluşa və qarşılıqlı məraqlara əsaslanan ikitefərlə münasibətlərə malikdir ki, bu da Ermənistandan bu platforma daxilində imicinə zərəbə vuran böyük amil çıxış edir. Təsadüfi deyil ki, bu gün MDB-nin üzvü olan Belarus və Qazaxıstan liderləri açıq-ashkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqələrini rəsmi Yerəvanın işğalçılıq siyaseti ilə əlaqələndirirlər".

"İki sahil" qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Azərbaycanın MDB kimi təşkilata üzv olması ölkəmizin iqtisadi perspektivlərə yararlanıb. Azərbaycan Ermənistandan başqa MDB-yə üzv her bir dövlətlə səmimi dostluşa və qarşılıqlı məraqlara əsaslanan ikitefərlə münasibətlərə malikdir ki, bu da Ermənistandan bu platforma daxilində imicinə zərəbə vuran böyük amil çıxış edir. Təsadüfi deyil ki, bu gün MDB-nin üzvü olan Belarus və Qazaxıstan liderləri açıq-ashkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqələrini rəsmi Yerəvanın işğalçılıq siyaseti ilə əlaqələndirirlər".

"İki sahil" qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Azərbaycanın MDB kimi təşkilata üzv olması ölkəmizin iqtisadi perspektivlərə yararlanıb. Azərbaycan Ermənistandan başqa MDB-yə üzv her bir dövlətlə səmimi dostluşa və qarşılıqlı məraqlara əsaslanan ikitefərlə münasibətlərə malikdir ki, bu da Ermənistandan bu platforma daxilində imicinə zərəbə vuran böyük amil çıxış edir. Təsadüfi deyil ki, bu gün MDB-nin üzvü olan Belarus və Qazaxıstan liderləri açıq-ashkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqələrini rəsmi Yerəvanın işğalçılıq siyaseti ilə əlaqələndirirlər".

"İki sahil" qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Azərbaycanın MDB kimi təşkilata üzv olması ölkəmizin iqtisadi perspektivlərə yararlanıb. Azərbaycan Ermənistandan başqa MDB-yə üzv her bir dövlətlə səmimi dostluşa və qarşılıqlı məraqlara əsaslanan ikitefərlə münasibətlərə malikdir ki, bu da Ermənistandan bu platforma daxilində imicinə zərəbə vuran böyük amil çıxış edir. Təsadüfi deyil ki, bu gün MDB-nin üzvü olan Belarus və Qazaxıstan liderləri açıq-ashkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqələrini rəsmi Yerəvanın işğalçılıq siyaseti ilə əlaqələndirirlər".

"İki sahil" qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Azərbaycanın MDB kimi təşkilata üzv olması ölkəmizin iqtisadi perspektivlərə yararlanıb. Azərbaycan Ermənistandan başqa MDB-yə üzv her bir dövlətlə səmimi dostluşa və qarşılıqlı məraqlara əsaslanan ikitefərlə münasibətlərə malikdir ki, bu da Ermənistandan bu platforma daxilində imicinə zərəbə vuran böyük amil çıxış edir. Təsadüfi deyil ki, bu gün MDB-nin üzvü olan Belarus və Qazaxıstan liderləri açıq-ashkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqələrini rəsmi Yerəvanın işğalçılıq siyaseti ilə əlaqələndirirlər".

"İki sahil" qəzetinin baş red

"Əsrin müqaviləsi"- 25 il. Davamlı iqtisadi inkişafa aparan yol

Düz 25 il bundan qabaq, 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dönyanın 8 müxtəlif ölkəsinə təmsil edən 13 məşhur neft şirkəti arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çiraq" və "Günəşli" yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi" haqqında - "Əsrin müqaviləsi" adlı tarixi saziş imzalandı. Bu tarixi sənəd Azərbaycanın müasir inkişafının və iqtisadi uğurlarının teməlində dayanan uzaq-görən bir addım oldu.

2000-ci ilədək olan qısa müddətdə Azərbaycanın neft və qaz yataqlarının keşfiyyatı və işlənilməsinə 12 ölkənin 29 iri enerji şirkəti cəlb edildi, onların iştirakı ilə neft və qaz yataqlarının keşfiyyatı və işlənilməsi üzrə 30-dan çox beynəlxalq saziş imzalandı. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi.

Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərle birgə işlənməsindən əldə edilən manfəet, neftin satışından daxil olan vəsaitlərin səmərəli istifadə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan, mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. 1999-cu ildə "Şahdeniz" qaz yatağının keşfi və buradan hasilatın başlaması isə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və dünya enerji bazارında böyük hadisəyə çevrildi. Beləliklə, zaman keçdikcə, Ulu Öndər Heydər Əliyevin neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi təreqqisine çevrildi. Bir sözə desək, neft strategiyası əsas məqsədine nail olmağa başladı. Çünkü həyata keçirilən neft siyasetinin de əsasını, məhz ölkənin proporsional iqtisadi inkişafı, sosial problemlərin həlli, vətəndaş azadlığının və digər demokratik dəyərlərin təmin olunması təşkil edirdi. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan iqtisadiyyatı öz inkişafının çox mühüm mərhələsinə qədəm qoyub.

Ölkə Prezidenti İlham Əliyev tərefindən həyata keçirilən irimiqyaslı isləhatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində, Azərbaycan iqtisadi artım göstəriciləri ilə dönyanın lider dövlətləri sırasındadır. Bu gün ölkəmiz, nəinki Qafqazda, həm də bütün bölgədə söz sahibidir. Azərbaycanın iştirakı olmadan bölgədə qlobal layihələrin



Seyfəddin Əliyev, YAP Masallı rayon təşkilatının sədri

həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının coğrafi mövqeyindən irəli gələn bu imkanları ölkədə həyata keçirilən uğurlu iqtisadi isləhatlar daha da artırır. Aparılan isləhatlar nəticəsində, son illər Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan sürətə artdı. Daha dəqiqi desək, yeni neft strategiyası bir daha Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bəyan etdi. Son dövrlər isə BTC-nin tam gücü ilə fealiyyətə başlaması ölkəmizin inkişafında daha önəmli rol oynamışdır.

Bəli, Azərbaycan iqtisadiyyatı Ümummilli Lider Heydər Əliyevin yaratdığı teməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Bu gün ölkədə mühüm qlobal proqramlar, irimiqyaslı layihələr, müxtəlif sahələri ehət edən çoxsaylı dövlət proqramları həyata keçirilməkdədir ki, bütün bunlar da ən üməd məqsədə - Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə ədalətli mövqeyinin təmin olunmasına və en başlıcası, ölkədə həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası neft-qaz ölkəsi kimi bölgədə liderliyi inamlı davam etdirir.

Bəli, bu gün ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr nəticəsində, Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dönyanın aparıcı dövlətləri ilə bir sıradə dayanır. Artıq Azərbaycan inkişafın keyfiyyətcə yeni mərhələsinə keçmişdir. Müasir Azərbaycan iqtisadiyyatı MDB məkanında ən sürətli və dinamik inkişaf edən iqtisadiyyat olmaqla yanaşı, ümumi daxili məhsulun artım tempinine görə dünyada birinci yerdədir.

Beleliklə, respublikamızın gerçəkləşdirdiyi enerji siyaseti, bütövlükde, regionun siyasi və iqtisadi inkişafına və rifahına xidmət edir. Prezident İlham Əliyev xüsusi vurgulamışdır ki, Azərbaycan Respublikasının həyata keçirdiyi neft və qaz layihəleri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir. Bütün bu uğurların teməli isə "Əsrin müqaviləsi"nə söykənir.

Latviya Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dəyişməz mövqeyini bir daha ortaya qoyub

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Latviya-ya səfəri zamanı keçirilən görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də müzakirələr aparılıb. AZERTAC xəbər verir ki, münaqişə ilə bağlı aparılmış müzakirələr zamanı Latviyanın Xarici İşlər naziri Edgar Rinkeviçs ölkəsinin bu məsələdə mövqeyinin dəyişmədiyini vurgulayıb. O, münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, sülh yolu ilə həllini dəstəklədiyini ermənistanlı həmkarının diqqətinə çatdırıb.



BSU-da İnkübiziv Təhsil Festivalı çərcivəsində tədbir keçirilib

Dünən Bakı Slavyan Universitetində UNİCEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən inkübiziv təhsil sahəsində icra edilən layihələr çərcivəsində tədbir keçirilib.



Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, Azərbaycan iqtisadiyyatı Ümummilli Lider Heydər Əliyevin yaratdığı teməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Bu gün ölkədə mühüm qlobal proqramlar, irimiqyaslı layihələr, müxtəlif sahələri ehət edən çoxsaylı dövlət proqramları həyata keçirilməkdədir ki, bütün bunlar da ən üməd məqsədə - Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə ədalətli mövqeyinin təmin olunmasına və en başlıcası, ölkədə həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Mehə bunun nəticəsidir ki, Azərbaycan Respublikası neft-qaz ölkəsi kimi bölgədə liderliyi inamlı davam etdirir.

UNİCEF-in inkübiziv təhsil Proqramının milli məsləhətçisi Nigar Nəsrullayeva qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd inkübiziv təhsilin vacibliyini vurgulamaq, həmçinin, əlliliyi olan və olmayan uşaqların bu mühitdən bərabər şəkildə bəhrələnməsi istiqamətində maarifləndirmənin artırılmasıdır. Tədbirdə çıxış edən UNİCEF-in əməkdaşı, əlliliyi olan gənc Elman Süleymanov öz həyat hekayesini iştirakçılarla bələdçi, inkübiziv təhsildən yararlanmanın onun həyatında müsbət rol oynadığından danışır. O, cəmiyyətdə əlliliyi olan şəxslərə qarşı tolerant yanaşmanın formallaşmasını, məhz inkübiziv təhsil mühitində başlaması ilə əlaqələndirir.

Regional İnkişaf İctimai Birliyinin inkübiziv təhsil üzrə mütəxəssisi Fərid Sleymanov çıxışında Heydər Əliyev Fondunun fiziki qüsurlu uşaqların və gənclərin həm səhiyyə, həm də təhsil problemine xüsusi diqqət yetirməsindən söz açıb. O bildirib ki, fondun əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə etmək və sosial problemlərini həll etməkdir.

Tədbirdə BSU-nun İbtidai təhsil kafedrasının müdürü, dosent Aytəkin Axun-

ZÜMRÜD BAYRAMOVA

21 sentyabr 2019-cu il

21 Sentyabr Beynəlxalq Sülh Günüdür

Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşayır

Sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitədir. Bu, elə bir anlamadır ki, əsrlər boyu bəşər övladı sülh şəraitində yaşayıb-yaratmaq, dünya xalqları ilə əmin-amanlıq şəraitində əlaqə qurmaq, əməkdaşlıq etmək arzusunda olub və bu gün də belədir. Əlbəttə ki, sülhün hökm sürdürüyü məkanda qurub-yaratmaq, dinclik, sosial-iqtisadi və mədəni inkişaf var. Açıq səma altında insanlar dünyyanın gözəlliyyini duymaq, azadlıq, bərabərlik və ədalətin hökm sürməsini istayırlar. Müasir və modernləşən Azərbaycan bu gün sülhməramlılığı ilə dünyaya nümunədir.

Ölkəmizde hökm süren əmin-amanlıq mühiti, sülh və həmrəylilik, birləşməsi tolerantlıq mühiti bəşəriyyətə sülh şəraitində yaşamaq üçün bir mesajdır. Belə bir vaxtda Azərbaycan 21 sentyabr tarixini - Beynəlxalq Sülh Günü qeyd edir. Qeyd etmək lazımdır ki, BMT Baş Məclisi 21 sentyabri Beynəlxalq Sülh Günü olaraq, dəyişməz bir tarix kimi təsdiq edib. Beynəlxalq Sülh Günü BMT-nin elan etdiyi yeganə rəsmi bayramdır və BMT həmin günü dünyyanın bütün qaynar nöqtələrində atəşkəsin gözlənilməsini tələb edir. Bu bayram BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ile bütün dünya tərafından 1982-ci ildən qeyd olunmağa başlayıb. Həmin vaxtdan etibarən, hər il BMT-nin Baş katibi dünya xalqlarına müraciət edir. 1954-cü ildə BMT-nin Nyu-Yorkdakı qərargahının həyətində Yaponiya tərəfindən bağışlanmış "Sülh Zəngi" quraşdırılıb. Bu zəngin gövdəsi dünyyanın bütün qitələrini təmsil edən 60 ölkənin uşaqları tərəfindən toplanaraq, Xirosima və Naqasaki faciələrinin baş verdiyi Yaponiyaya gönürlənən metal pulların, yüzlərlə döyüşcüyə məxsus orden və medalaların əntisində hazırlanıb. Hər il bu bayram, məhz "Sülh Zəngi"nin çalınması ilə başlayır.

AZƏRBAYCAN HƏR ZAMAN MÜNAQİŞƏNİN SÜLH YOLU İLƏ ARADAN QALDIRILMASI İSTİQAMƏTİNDƏ MÜHÜM ADDİMLAR ATIB

Sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində aparılan beynəlxalq miqyaslı tədbirlər neticəsiz qaldıqca, insanların qorxu və vahimə içərisində yaşamaları da davam edir. Azərbaycan xalqı bu gün Beynəlxalq Sülh Günü qeyd etse də, amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Təessüf ki, ən sülhsevər

xalqlardan biri olan, dünyanın ən tolerant Azərbaycanın vətəndaşları, Ermənistanın təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüb, uzun illər ərzində qurduları ev-eşiklərindən və topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Beynəlxalq vasitəcilərin apardıqları sülh danışqlarının səmərə verməməsi regionda təhlükəsizliyin teminatına engel yaratmadı. Azərbaycan Respublikasının Prezidenti İl-

kockün vəziyyətinə düşdүünü bildirmişdir: "Ermənistan Xocalı soyqırımı töretmişdir. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır". Cənab İlham Əliyev münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olduğunu diqqətə çatdıraraq, bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edildiyini vurğulayıb: "Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə, İƏT-ə səmimi

müsəbet bir modeldir. Azərbaycanda müxtəlif dinlərə mənsub və fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrlərdir ki, mehriban və sülh şəraitində birgə yaşayır və yaşayacaqlar. Bəli, bu, Azərbaycan gerçəkliləridir. Müasir dünyada yüksək texnologiyala sahib inkişaf etmiş bəzi ölkələr, bəşər insanına yardım göstərməkdə tərəddüd etdiyti halda, Azərbaycan öz qucağını, dinin dən və irqindən asılı olmayaraq, bəşər İNSANINA açır. Azərbaycan rəhbərliyi humanitar fəlakətlərin qarşısının alınması, öz yurdalarından didərgin düşmüş insanlara dünyyanın istənilən yerində hərtərəfli dəstək verilməsi istiqamətində təsirli addımlar atıb. Qeyd etdiyimiz kimi, uzun illərdir ki, Ermənistan Azərbaycan ərazi-sini işgal edib, milyonlarla dinc insan öz yurdundan didərgin sa-

linsa da, Azərbaycan sülhsevər siyasetini davam etdirir, humanitar sahədə əməkdaşlığını davam etdirir. Humanizm, mədəniyyət, toleranlıq və dialoq vasitələrinə üstünlük verir.

ABŞ-da və Avropa məkanında irqçılık, dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cərəyanların baş qaldırıldığı halda, Azərbaycan realıqları başqa bir mənzərə yaradır. Bəzi Avropa ölkələrində irqçılıyin, dözümsüzlüğün, nifret yanın və bu kimi digər ekstremist və ksenofob cərəyanların baş qaldırması müşahidə olunur. Belə bir tendensiya Avropada sülh və demokratik təhlükəsizlik üçün təhdid yaradır. Özbaşınalıqlar, insan hüquq və azadlıqlarının kobud şəkilə pozulması, irqi ayrı-seçkililik, digər dövlətlərin daxili işlərinə qarışma və bu kimi demokratiyaya zidd hərəkətlər, artıq onların əməli fealiyyətinin məntiqi olaraq ortaya çıxıb. Bu dövlətlərin demokratik dəyərlərə sadıqliyi şübhə doğurur. Amma nədənse, beynəlxalq hüquq-müdafia təşkilatları, həmcinin, özlərini demokratiyanın beiyi sayan Qərb dövlətləri bütün bunlara göz yummaqdə davam edirlər.

Beynəlxalq Sülh Günü böyük təntənə ilə qeyd edən Azərbaycan yaşıdan, irqindən, milliyətindən, dinindən və cinsindən asılı olmayaraq, hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan bir xalq bir də dünyada belə bir soyqırının təkrarlanması istəmir. Münaqişə ocaqlarının alovlanması qarşısını almağa çalışır. Dünyamızda sülh gərəkdir! Sülhə gəlin ey insanlar, yoxsa dünya məhv olar!

ZÜMRÜD BAYRAMOVA



ham Əliyevin ister beynəlxalq tribunalardan, isterse də doğma yurd-yuvasını itmiş bir milyon qacqın və məcburi köçkünlə görüşlərində, bəyan etdiyi kimi, NATO-nun "Sülh Namine Tərəfdəşliq" programına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrle təsdiqləsə də, təcavüzkar Ermənistən tamamilə bunun eksini göstərməkdədir. Ermənistən, nəinki atəşkəsə əmel etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin neticəsində, Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və etrafındakı yeddi rayonun Ermənistən tərəfindən işğal edildiyini, həmin ərazilərdə etnik təmizləmə siyaseti aparıldığını və bir milyondan artıq soydaşımızın qacqın və məcburi

minnətdarlığımı bir daha ifadə edir. Lakin işgalçi Ermənistən bu qərarlara məhəl qoymur və danışqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır".

Əgər bu gün dünyada sülhə çağırışlar edirikse, onda dinc sahələrin-qocaların, qadınların və körpə uşaqların qətle yetirilməsinə biganəlik göstəriləməlidir. Bu gün Azərbaycan qüdrətli və güclü orduya malikdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifade edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən və beynəlxalq hüquq çərçivəsində həlli istiqamətinə əməli işlər görür.

AZƏRBAYCAN ÖZ QUCAĞINI, DİNİNDƏN VƏ İRQİNDƏN ASILI OLMIYARAQ, BƏŞƏR İNSANINA AÇIR

Dünyada baş verən neqativ hadisələr fonunda Azərbaycan dinc ölkələrin nümunə götürəcəyi

AZƏRTAC-in müxbirinin növbəti məqaləsi xarici KİV-lərdə dərc edilib



Məntəneqroda populyar olan "Avlija" internet nəşrində AZƏRTAC-in xüsusi müxbiri Pervane Qarayevanın növbəti məqaləsi dərc edilib (bax: <https://www.avlija.me/portreti/jusif-mammadliyev-azerbejdzanski-naucnik>).

AZƏRTAC xəber verir ki, oxucular bu dəfə görkəmli Azərbaycan alimi Yusuf Məmmədəliyevin həyat və yaradıcılığı ilə tanış olublar. Müəllif bu məqalədə məşhur mütəfəkkirin biografiyası və onun əsas elmi nailiyyətləri barədə sohbet açır. Xüsusi vurgulanır ki, akademik Yusuf Məmmədəliyevin təbiətşünaslıq elminə, o cümlədən neft kimyasına verdiyi böyük töhfələr dünya elm aləmində birmənalı olaraq qəbul edilib.

YAP Xaçmaz rayon təşkilatı ilə Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. İlk öncə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq qeyd edib ki, "1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" Sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Güneşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" təpli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmışdır".

N. Ağayev bu tarixi sazişin Azərbaycanın inkişaf yolunun həmin tarixdən başlandığını bir daha tədbir iştirakçılarının nəzərinə çatdırımaqla bildirdi ki, ötən 25 il ərzində, həyata keçirilən uğurlu iqtisadi siyaset nəticəsində, ölkəmizi dünya iqtisadiyyatının tərkib hissəsinə daxil olmasına nail oldu: "Əsrin müqaviləsi" Azərbaycanın neft-qaz sənayesinin dirçəlişinin başlangıcıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərefindən qoyulmuş Azərbaycanın enerji strategiyası bu gün ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında yeni dövrün tələblərinə uyğun davam etdirilir, dinamik inkişafi, dərin islahatları təmin edərək Azərbaycanın yeni-yeni zirvələrin fəthinə doğru aparır".

Tədbirdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının şura üzvü Heydər Əliyev, Hey-

"Əsrin müqaviləsi" - 25 il

Azərbaycanın neft-qaz sənayesinin dirçəlişinin başlangıcıdır



der Əliyev adına Mərkəzin direktoru Kənül Əsgərova "Əsrin müqaviləsi"nin imzalandığı tarix və bugünkü Azərbaycan" mövzusunda məruzə ile çıxış edərək bildiriblər ki, "Əsrin müqaviləsi" respublikamızın salnaməsi-

nevi yeni neft strategiyasının şanlı səhifəsi ki-

mi yazılıb. Bu müqavilə, həmçinin, Azərbaycanın həyata keçirdiyi neft strategiyasından, ölkəmizin Avropanın enerji tehlükəsizliyinin təmin olunmasında oynadığı mühüm roldan danışib.

YAP Xaçmaz rayon təşkilatının sədr müa-

vini Abasyar Heydərov, ərazi ilk partiya təşkilat sədri Məhərrəm Abasov da çıxışlarında "Əsrin müqaviləsi"nin keçdiyi 25 il ərzində eldə olunan nailiyyətlərdən danışılar.

R.HÜSEYNOVA

"Xəzər Dostluq, İnkışaf və Sülh rəmziidir"

Bu mövzuda YAP Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib



nın həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın neft sənayesinin və iqtisadiyyatının inkişafında yeni dövrün esasını qoyan "Əsrin müqaviləsi" Azərbaycanın dinamik inkişaf yolunu müyyəyen etdi".

Rayon təşkilatı sədri bildirdi ki, bu müqavilənin bağlanılmasına ilə Ulu Öndər Heydər Əliyev bir daha Özünnü əzaqgörən və müdrik siyasetçi ol-

Prezident Cənab İlham Əliyev tərefindən davam etdirilir.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Neft və qaz yataqlarının işlənməsi" kafedrasının müdürü, texnika elmləri doktoru, professor,



AMEA-nın müxbir üzvü, Tulparxan Salavatov neft müqaviləsinin bağlanması tarixi əhəmiyyətindən danışarq, mərhələ-mərhələ çox ciddi layihələrin həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, "Əsrin müqaviləsi"nin imzalanması və uğurla həyata keçirilməsi ilə Azərbaycan iqtisadiyyatı inkişafə başladı və məhəz bugünkü bu yüksəlmiş, bu inkişaf Ulu Öndər Heydər Əliyevin müdrik siyasetinin nəticəsidir.

M.İbrahimqızı onu da bildirib ki, ölkəmizdə uğurla inkişaf etdirilen neft strategiyası, neftlə bağlı əldə olunan nailiyyətlərimiz, bilavasitə Ulu Öndər Heydər Əliyevin qətiyyətinin nəticəsidir və bu gün Onun kursunun layiqli davamçısı

YAP Binəqədi rayon təşkilatı Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivi və gənc feallarının iştirakı ilə, Milli Müsiqi Günü ilə əlaqədar, Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edilib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Sədrəddin Sadıqov ekskursiya iştirakçılarını salamlayaraq, muzeyin tarixindən danışib və buradakı eksponatlar haqqında qısa məlumat verib. Daha sonra ekskursiyanın bə-



lədici iştirakçılara ətraflı məlumat verərək bildirib ki, Azərbaycan Milli İncəsənət Muzeyi - Azərbaycanın ən böyük incəsənət muzeyidir ve muzeydə on yeddi mindən çox eksponat saxlanılır: "1936-cı ildə əsası qoyulmuşdur. Muzey Bakıda XIX əsrə inşa edilmiş iki yanaşı tarixi binala - "De Burun Sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Burada XVIII, XIX, XX əsr Azərbaycan sənətkarlarının işləri ilə yanaşı, orta əsrlərin müxtəlif dövrlərinə aid xalq tətbiqi sənət nümunələri, xüsusi, Azərbaycan xalçalarının müxtəlif qruplarına aid olan nadir növləri, həmçinin, arxeoloji qazıntılar zamanı əldə edilmiş unikal sənət əsərləri, orta əsr geyimləri, məişət əşyaları və s. sərgilənir."

Ekskursiyada çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan Milli İncəsənət Muzeyinin Azərbaycanın tarixindəki əhəmiyyətli rolunu vurğulayıb.

Daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan "Güllələnmiş heykəllər" ziyarət edilib. Sonda xatirə şəkli çəkilib.

ZÜMRÜD BAYRAMOVA

Nəzakət ƏLƏDDİNQIZI

21 sentyabr 2019-cu il

Ax cavanlıq, cavanlıq...

Deyir bir gün Molla Nəsirəddin arxi tullanıb keçmək istərkən, suya düşür. Gileyənir, "olayı cavənləq, gör necə keçərdim, arxin üstündən" deyir. Ətrafa boylanır, sağında-solunda kimsənin olmadığını görüb, "heç cavənlığında da bir zibil deyildim" deye etiraf edir. Bəli, cavənləq daha çox özündən razılıq, deliqanlılıq, təkəbbürlülük, hərdəməxəyallıq, bir sözlə güc, qüvvə, nəhayət, həyatın özü deməkdir. Karl Marks deyirdi ki, ömrü felsefi mənada, tarixe bəlsək, cavənləq orta əslər deməkdir. Orta əslər adlandıran bu ömrü kimise misqal-misqal xərclemək, yaşamağa ve yaşatmağa çalışırsa, başqa birisi də, gəncliyini bir növ küleyə vermiş olur. Xalqımızın dahi şairi Xaqani Şirvani şeirlərinin birində gənclikle bağlıdır:

**Gənclik bir qızıldır, ömrün əlindən,
Düşərək torpağa yox oldu bərdən.
Tapmaq həvəsiylə həmin qızılı,
Torpağı yuyuram göz yaşımıla mən.**

Tam əminliklə və qətiyyətlə demək olar ki, Allahın verdiyi ömrü nə qədər yaşamaq deyil, əsası odur ki, mənəni, xalqına və dövlətinə xeyirli övlad olaraq, yaşayasan, ən azı, ailənə və nəslinə başsağılıq getirməyəsən. Böyük şair, maarifçi və pedaqoq Seyid Əzim Şirvani oğlu Cəfərin timsalında bütün gənclərə ünvanladığı nəşihətində deydiyi kimi:

**Cəfər, ey nuri-dideyi Seyid,
Qönçeyi - növrəsi deyi Seyid.
Üləmə haqqını riayət qıl,
Əhli-elmə həmişə hörmət qıl.
Demə bu kafir, ol müsəlmandır,
Hər kimin elmi var, o, insandır.**

Dünyamızda ele müdriklər, dahi şəxslər olub ki, qısa ömrü yaşayıblar, amma adlarıni qızıl hərflərlə tarixə həkk ediblər. Azərbaycanımızın ölməz şairləri Fələki Şirvani, Əli Kərim, Mikayıł Müşviq, Cəfər Cabbarlı ömürlərinin qaynar çağında həyatla vidasalar da, qətblərde və ürəklərde heç zaman silinməyəcək şərəflə iz qoyular. Eləcə də, Corc Qordon, Şihabəddin Sührəvərdi, Sergey Yesenin, Aleksandr Puşkin, Eynəlqızat Miyanəci, Mixail Lermontov və bu kimi digər böyük şəxsiyyətlər, qısa ömrü yaşasalar da, tarixə min illər göyu unudulmayacaqları möhürünlərini vurdular. Qısa ömr, qırıq talelər, nəkam həyatlar deyil. Bu qəzavü-qədərin yazısı da deyil. Bu, xoşbəxt ömürdür ki, milyonda, milyardda bir insana nəsib olur, 100-200 il də, bir Adəm övladının taleyinə yazılır. Ona görə də, uca Allahın yazısına şükrü etmək mümkün deyil.

Cox yazıqlar olsun ki, günümüzdə, ele məxluqatlar var ki, maddiyati nəzərdə tutub, "az yaşayım, amma saz yaşayım" deyir və pul-para qazanmaq üçün hər cür oyunbazählər edir, əlləm-qəlləm əməllər törədir. Bəzən müxtəlif qaranlıq vəsitələr, çirkli əller hesabına yüksək pilləye, mənəsəbə çatanlar da olur. Sənəti olmayan, mütərəblər meydan sulayır, yuxarı başa keçib, cəmiyyətə, insanlara mənəviyyatdan, əxlaqdan farsın bozbəş mollaları kimi moizələr oxuyur. Ümumilikdə, bu kateqoriyadan olan məxluqatları iki qismə bölmək olar: birincilər, bir



növ "canı yanmış" mütrüb-lədir ki, "dünya beş günlüğündür ye, iç, keyf elə" deyib, meydan sulayırlar. Yeni ömrün başını buraxıblar, harda qırılar-qırılar. Təki televiziyalarda görünsünlər, saytlarda şəkilləri bərq vursun, anomral statusları instaqlam sehifələrini bəzəsin. İkincilər isə, bir qədər fərqlidirlər. Onları həmdə, qocalanda yorğalanılar sinfinə aid etmək olar. Çünkü vari-dövləti daha çox qocalanda, əldə ediblər. Vəzifələri də, heç də, cavənlığın mirası olmayıb. Beləliklə, pul-para və vəzifə, ömr də ki, onların düşüncəsinə görə, fanidir. Başlayırlar yeyib-içib, mütürübərlər, sellənməyə. İnanın ikincilərə deyilsə ki, Kefli İşgəndər peyda olub, səni cavənlığına qaytaracaq, isteməzlər. Heç yaxın da durmaz, qacış-gizlənlər. Hətta ölkəni tərk edərlər. Niyəsi bəllidir. Axi onların cavənlığı, heç də, ürəkaçan olmayıb. Kimisi gəncliyində dəmir yolunda rəs daşıyıb, yola şalbanlar düzüb, sonradan bəxt-tale üzüne gülüb və vəzifə sahibi olub. Başqa birisi, uzaq diyarda, ferma təssərəfati yaradıb, rayonun süd, qatıq və ət tədarükünü edib. Nəhayət, adamları bu adama dəstək olub, ad gündündə ona vəzifə stolunu hədiyyə edirlər. Əli İnsanov adlı məxluq isə, Ermenistanda kolxozun sürücüsü kimi, fəaliyyət göstərib. Deyilənə görə, bu məxluq aradabır ermənilərin donuzlarını da otarırmış. Amma bu da, sonralar Azərbaycanda yüksək vəzifənin sahibi oldu. Ondan sonrakı təleyi hər kəse bəlliidir. Bu barədə nəsə demək və yazmaq fikrindən uzağam. Sadəcə, əminliklə deyə bilerəm ki, Əli İnsanova və digər qoca varlı-karlı keçmiş vəzifə daşıyıcılarına desəm ki, cavənlığı sənə ənam edirik, əsla, razılaşmazlar. Çünkü bu məxluqların əksəriyyətinin cavənlığı heç də yaxşı keçməyib. Nələrinə lazımdır ki? "Dəyərəm min cavana" Məşədi İbad düşüncəsi ile yiğdiqları qocalıqlarında xımir-xımir yeyib, keyf edirlər. Bir sözlə, taleyin yazılısı hərəyə bir-birindən fərqli ömr yaşamağı qısmış edir. Amma ele yaşaması, ele ömr sürmək lazımdır ki, cəmiyyətin, ən azı, səni tanıyanları lənətini qazanmayasan.

i.ƏLİYEV

#SelcanÜçünSusma həştəqi - İlahi ədalət

*Və ya cırın maskalarını bolşevik
təfəkkürlü sözə demokratların!*

**"İllərlə deyirik bolşevik təfəkkürlü, sözə demokratlar,
əslində, cəmiyyətdə olduqları kimi görünməyib və yalandan
özərini insan hüquqları uğrunda mübarizə aparırlar kimi
göstərirlər. Bunları tanıyın, onsuz da, tanıyır. Amma bu "demokratiya aşıqları"nın maskaları
yavaş-yavaş cirilir. Həm də özəri istəmədən."**



həcir biznesi".

**"Görüm sizi radikal
müxalifətdəki Elina üçün
sinələrini yırtıb saçlarını yolanlar!
Ortada real şiddet faktı var"**

Bu barədə Türkiyədə fəaliyyət göstərən jurnalist Oqtay Hacimusali Musayev "Facebook" sosial şəbəkədə statusunda yazıb. Onun qeyd etdiyinə görə, düzdür, kiminsə ailədaxili münasibətlərinə qarışmaq bizim işimiz deyil, amma bu insanların illərlə bu taktikanı seçib dövlət başçısı, Onun ailəsi və etrafı haqqında ağızlarını gələnə danişdiqlərini göz önünde bulundursa, bu gün Selcan Yağmurun açıqlamalarını İlahi ədalət adlandırmaq olar.

**"Nə Əli Kərimli, nə də digər
AXCP funksionerləri principial
mövqə nümayiş etdirməyiblər"**

SITAT: "Bir məsələni diqqətde saxlamayıq: Zümrüd Yağmur kimi dəyərlə bir yazarın və Selcan xanımın ailədaxili şiddetə məruz qalması elə-bələ sıradan bir hadisə deyil. Selcan xanımın radikal müxalifət haqqında bu qədər ciddi ittihamlar səsləndirməsinin kökündə yatan məqam, əslində, radikal müxalifət adlanan bu qüvvələrin öz içindən çürüməsi və bu insanlar arasında saxtakarlığın pik həddə çatmasıdır. Görünən odur ki, nə Əli Kərimli, nə də digər AXCP funksionerləri mitinqlərdə göründükleri kimi principial mövqə nümayiş etdirməyiblər, ağsaqqallıq edib məsələnin bu həddə çatmasının qarşısını almayıblar. Nə işlərinə qalib?! Da-ha ciddi problemlər var ortada. Məsələn, ki-min daha çox qrant əldə edəcəyi. Ya da mü-

Jurnalistic yazdığına görə, bu gün radikal müxalifətdə, xüsusilə, AXCP-də ele bir mühit formalası ki, şiddet və qəddarlıq yolverilən amil kimi qiymətləndirilir: "Onların nəzərində "erdir da, həyat yoldaşına şiddet göstərə bilər, ya da qızını döyə bilər" kimi hallar adılaşır. Əsas odur ki, qrant mübarizəsində, ya da mühacir biznesində Ə.Kərimlinin yanında olsun. Ona "atmasın", qalan məsələlərdə özü bilər. İndi isə bize dəşən "#SelcanÜçünSusma"maqdır. Bu məsələlərdə hamı dile gəlməlidir ki, saxtakarların mifləri tez bitsin, maskaları tez cirilsin. O zaman bu yalançı millet qəhrəmanlarının xalqın qarşısına çıxıb, ona dərs keçməyə üzəri olmayacağı! Görüm sizi Ə.Kərimlinin trolları! Görüm sizi qadın hüquq müdafiəçiləri! Görüm sizi radikal müxalifətdəki Elina üçün sinələrini yırtıb saçlarını yolanlar! Ortada real şiddet faktı var. Və şiddet görən xanımlar siyasi-ictimai həyatımızdadır! Cirin maskalarını! Fuad Qəhrəmanının da, Ə.Kərimlinin də! Onlar kimi digər bolşevik təfəkkürlü sözə demokratların da! Hamisi yerini bilsin!"

Rövşən NURƏDDİN OĞLU

"Rusiya Dəmir Yolları" Dövlət Şirkəti Ermənistanla bağlanmış sazişə xitam verə bilər

"Rusiya Dəmir Yolları" Dövlət Şirkəti (RJD) Ermənistanla bağlanmış sazişə xitam vermək niyyətindədir. AZƏRTAC xəbər verir ki, Ermənistan "RJD"nin "Cənubi Qafqaz Dəmir Yolları" (CQDY) tərəmə şirkətinin işini əngəllədiyi üçün şirkət Ermənistanla bağlanmış sazişə xitam verməyi planlaşdırır. Bu barədə Rusyanın "RTVI" kanalına Rusiya nəqliyyat nazirinin müavini Vladimir Tokarev məlumat verib.

Kanal bildirir ki, Ermənistan hakimiyəti CQDY-də axtarışlar apardıqdan və törəmə şirkətə qarşı cinayət işi açıldıqdan sonra RJD ilə Yerevan arasında münasibətlər pisləşib. 2018-ci ildə şirkəti 19 min dollar məbləğində vergidən yayınmaqdə təqsirləndirən rəsmi Yerevan onun ofisinde axtarışlar aparıb. Ermənistan nəqliyyat nazirinin keçmiş müavininə qarşı cinayət işi açıldıqda isə onun CQDY-də yoxlama-

lar zamanı aşkarlanan qanun pozuntularını guya gizlətdiyi üzə çıxıb. Ümumilikdə Ermənistanda CQDY-ye qarşı 7 cinayət işi açılıb.

CQDY şirkətindən "RTVI" kanalına bildiriblər ki, əgər Ermənistan Rusiya təzyiq göstərmədən işi araşdırmaq niyyətində ol-saydı, bəyəlxalq məhkəməye müraciət edərdi. Belə ki, tərəflər arasında bağlanmış məqavilədə mübahisəli məsələləri həll etmək üçün Paris arbitrajına müraciət olunması nəzərdə tutulub.

Bunun əvəzində, Ermənistan Rusiya şirkətinə qarşı silsilə cinayət işleri açımağa üstünlük verir. Rusiya münaqışını danışıqlar yolu ilə həll etməyə çalışaraq, aidiyəti nazirliklər və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanla müzakirələr aparıb. Lakin bu, heç bir nəticə verməyib. İndi Moskva Ermənistanla bağlanmış məqavilədən çıxmazı düşünür. V.Tokarev-



vin sözlerinə görə, Ermənistan işi o yerə gətirib çıxarıb ki, CQDY artıq Yerevanda işləyə bilmir. Şirkətin 10 il ərzində fəaliyyətinə dair bütün sənədlər müsadidə olunub, sübutuz ittihamlar irəli sürülr. Nazir müavini təsdiq edib ki, Rusiya tərəfi Ermənistanla müqaviləyə vaxtından əvvəl xitam vermək məsəlesi üzərində ciddi işləyir.

Mazoxistlik, sadizm və manyaklıq “dəyərləri”

Nahid Cəfərov: “Onu müdafiə edənlər ölkəyə diktatura gətirəcəklər, demokratiya yox”

AXCP sədri Əli Kərimlinin və ətrafinin “insan hüquqları” adı altında var-gəl edib, ətraflarında olan insanları aldatmaq cəhdiləri ölkə sərhədlərinin hüdudlarından kənarda fəaliyyət göstərən bir sıra müxalifətyönlü qrup və təşkilatların da hidətinə səbəb olmaqdadır. Daha dəqiq desək, artıq nə Ə.Kərimlinin, nə müavininin, nə də yaxın ətrafinin əsas məqsədlərinin heç də “insanlıq dəyərləri”, “vicdan” və “ləyaqət” məraqları üzərində olmaması onlarla eyni baxışlardan çıxış edən cinahlar və ayrı-ayrı fərdlər tərəfindən də sərt şəkildə qızılınmaqdadır.

AXCP sədri Əli Kərimli və yaxın ətrafi heç də insanlıq dəyərləri uğrunda mübarizə aparmırlar



Əsasən, AXCP sədrinin müavini Fuad Qəhrəmanının öz ailəsinə, həyat yoldaşına və qız övladlarına qarşı törətdiyi amansız şiddet və sadizm hərəkətləri ətrafında ittihamlar səngimir. Belə ki, Avropa-

da yaşayan sabiq diplomat, “Oyan” hərəkatının aparıcı üzvərindən biri olan Nahid Cəfərovun “Facebook” sosial şəbəkəsində yazdığı status da bu və bu kimi digər fikirləri təsdiq etməkdədir. N.Cəfərovun apardığı qeydləri-

ne görə, AXCP sədri Ə.Kərimli və yaxın ətrafi heç də insanlıq dəyərləri uğrunda mübarizə aparmırlar və hakimiyətə qarşı sözə müxalifətçilik etmələri, sadəcə, görtüntü xarakteri, yaxud tərəfdarlarını aldatmağa hesablanmış qeyri-səmamilik reallığını daşımaqdadır.

və onların apardıqları mübarizə də saxtadır. Liberal dəyərlər, insan hüquqları və ifadə azadlığının nə demek olduğunu bilməyən insanlar, ailəsində diktatorluq edən, öz şəxsi övladının, həyat yoldaşının hüquqlarını malik olduğu fiziki güclə boğan bir insan və onu müdafiə edənlər ölkəyə diktatura getirəcəklər, demokratiya yox”.

Beləliklə, görünən həm də budur ki, artıq sözügedən məsələ, hətta düşərgə cinahlarında fəaliyyət göstərən şəxslər tərəfindən də sərt şəkildə qızılınmaqdə və eyni zamanda, əsl həqiqətlər üzə çıxməqdadır. Bu baxımdan, hələ də AXCP sədri Ə.Kərimlinin yanında olub, utopiya xarakterli xəyallara dalanlar, nə qədər gec deyilsə, sadizm, qəddarlıq və mazoxistlik dəyərlərinə sadıqlıq, simpatiya nümayiş etdirən manyakların əllərinə zəmanında qurtulmalıdır!

Rövşən NURƏDDİNOĞLU

Fuad Qəhrəmanının ikinci qızı: “Selcanın bütün dedikləri doğrudur, bizim ailədə şiddət olub”

AXCP sədrinin müavini Fuad Qəhrəmanının ikinci qızı Sanay Yağmur bacısı Selcan Yağmuranın yazılışı melum statusla bağlı dəstək ifadə edib. O, “Facebook” profilində paylaştığı postda bu statusu paylaşdı: “Selcanın bütün dedikləri doğrudur. Kimin nə deməsindən asılı olmayıaraq, bizim ailədə şiddət olub”.

Onu da qeyd edək ki, Sanay Yağmur statusunu #QadınaŞiddətəSon, #Susma, #MeTooAzerbaijan həşəqləri ilə yayımla-

yib.

Xatırladaq ki, Selcan Yağmur, atası F.Qəhrəmanlıdan imtina etməsi, hətta onun soyadını belə daşımaq istəməməsi ilə bağlı status dərc edib. Lakin dərhal mətbuatçı çıxb, guya qızının profilinin oğurlandığını və paylaşımın həqiqətə uyğun olmadığını deyən Ə.Kərimlinin müavini sözlərini elə öz qızı Selcan ifşa edib, yalanlayıb. Belə ki, o, profilinin oğurlanmadığını və statusu özüň yazdığını deyib. Daha sonra F.Qəhrə-

manlı, qızının bu fikri, böyük emosional gərginlik halında yazdığını söyleyib.

Xatırladaq ki, bu il avqust ayının 1-də F.Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsaqil qızı Abşeron rayon məhkəməsində, yetkinlik yaşına çatmayan qızının anası ilə qalması şartı ilə, nikahın pozulmasına dair iddia qaldırıb.

Qeyd edək ki, artıq AXCP rehbərliyinə qarşı müxtəlif siyasi çevrələrdən sərt ittihamlar səsləndirilir, hakimiyətə yiylənmək iddiasında olan şəxslərin diktatura rejimi idarəciliyində maraqlı olduqları ilə bağlı

iddialar irəli sürürlür. Maraqlıdır ki, artıq nə F.Qəhrəmanlı, nə də onun sədri Ə.Kərimli baş verən hadisələrlə bağlı heç bir fikir söyləməyərək, ictimai rəydən gizlənməyə çalışırlar.

R.RƏSULOV

 Sanay Yaghmur
5 dk •

Heç kimin açıqlamasından aslı olmayaraq Selcanın yazdıqları düzəndir. Bizim “ailədə” şiddət olub!

#QadınaŞiddətəSon!
#Susma!
#MeTooAzerbaijan

Xəbərdarlıq: Bu gün yüksək dağlıq ərazilərdə qar yağacaq



Ölkə ərazisində sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentindən AZERTAC-a verilən məlumatə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yaqmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Sehər saatlarında duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi

əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 18-20°, günün birinci yarısında 21-25°, axşam 17°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın şimal və şərqi rayonlarından başlayaraq bəzi yerlərdə şimşek çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə suyu qar, qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturunun gecə 16-21°, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti olacaq ehtimal edilir. Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 21-dən 22-ci səhərədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, güclü xəzri küləyi fonunda temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da me-

teohəssas insanlar üçün əlverişsizdir.

Naxçıvan Muxtar Respublikasında hava yaqmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-17°, gündüz 27-32° isti olacaq ehtimal edilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocəlli, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gün ərzində şimşek çaxacağı, fasılərlərə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürelənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 15-20° isti olacaqı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıllı rayonlarında hava əsasən yaqmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşek çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərqi küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürelənəcək. Havanın temperaturunun gecə 18-21°, gündüz 26-31° isti olacaqı ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşek çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərqi küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 23-28° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qə-

bələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşek çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 26-31° isti olacaqı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Bileşəvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yaqmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşek çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 26-31° isti olacaqı ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşek çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərqi küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürelənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 19-24° isti olacaqı gözlənilir.

21 sentyabr 2019-cu il

Fuad Qəhrəmanlı- Əli Kərimlinin sadist və qəddar müavini

Qızı Selcan: "Atam şiddətin xüsusi sadist növünü tətbiq edən bir CANIDİR"

AXCP sədrinin müavini Fuad Qəhrəmanının qızı Selcan Yağmurun "Facebook" səhifəsində atasının ailədə həyat yoldaşına və övladlarına qarşı yol verdiyi zorakılıqlardan söz açıb: "Bu yazımı AXCP sədr müavini Fuad Qəhrəmanının qızı kimi yox, bir insan kimi yazram. Çünkü "Facebook"u ancaq məzələnmək üçün istifadə edən mən, həmişə düşünmüştəm ki, "kimə nə axı, mənim şəxsi fikrimdən?" Amma müəyyən sosial məsələlər mənə elə toxunur ki, onlara Selcan kimi yox, bir insan kimi, fikir bildirməyi özümə borc bilirəm... Bir də onu bili-rəm ki, bu yazıya görə, hətta proqressiv insanlar tərəfindən də qinanacam, "çünki o sənin atandır." Çünkü atam olan adamı, anamın barmaqlarını sindirdi xatırları bağışlamalıyam. Çünkü o, evə çörək gətirib, məni böyüdüb-filan".

Fuad Qəhrəmanlı arvadını döyr, Əli Kərimli isə susdurmuş

İndi beləsinə əlaqsız ve mənəviyyatsız deyəndə Ə.Kərimli kimi erməni nökəri qrantlara satılan nakişi "kişilikdən neca bəhs edə bilər?" Selcan Yağmur da yazısında bunu da vurgulayıb ki, es-lində, Ə.Kərimli və Fuad Qəhrəmanlı birləşdirən ortaq cəhet - zorakılıq və qadın hüquqlarına saygısızlığıdır.

"Amma mənə, Azərbaycan siyasetində "yetərlili" bir yeri olan, "ana" müxalifət partiyasının sədr müavini, tribunalarda insan haqlarından danışan, hətta qadın haqları mövzusunda belə aman verməyən F.Qəhrəmanının da, evində qızının dizini, arvadının barmaqlarını sindirmiş, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gelir ki, sosial borcdur, mənim şəxsi ailevi problemim yox. Həqiqətən də, "ana" müxalifət adlı partiyalar əlaqsız və mənəviyyatsızların yığışığı yerdir".

Əli Kərimli Fuad Qəhrəmanlıdan fərqlənmir

Əslində, F.Qəhrəmanının neca qeyri-insani xüsusiyyətlərə malik ailə başçısı, valideyn olması ilə ya-naşı, onun təmsil olunduğu partiyanın rəhbərli Ə.Kərimlinin insan hü-quqları, demokratiyaya bürünən maskaları, nəinki indi üzə çıxdı, AXCP sədrini bu maskası çoxdan aşkarlaşmışdı. Başqa vaxt canlı ya-yımlarda, statuslarda insan hüquqlarından dəm vuran bu iblis xisletli satqınlar normal ailə dəyərlərinə belə sahib çıxa bilmedikləri halda, bugünkü hadisə ilə bağlı baş veren-lərə, daha doğrusu, ailədə amansız işgəncələrə, vəhşiliyə haqq qazan-dırması, sonra isə bir yerde ağız-ağıza verib, "ölkədə insan hüquqlarının pozulduğunu" deməsi, həqiqətən də, vəhşilikdir, əlaqsızlıq və mənəviyyatsızlıqdır. Çünkü Ə.Kərimli ailə kodeksi deyilən məfhüm-dan uzaq olan, ailəsini qrantə belə satan əlaqsızdır. Həmişə olduğu kimi, Fuad Qəhrəmanlı ilə Əli Kərimli ilə eyni əlaqsızlıqla malikdir. Çünkü bütün iyrən əməllərin sahibi olan AXCP sədrı Əli Kərimli olmaq-



la, bu cəbhə, bütünlükə, ikiüzlü və iyrençlərin toplaşduğu yerdir. Bu, o Ə.Kərimlidir ki, evdə necə bir və-hşilik etdiyini hərfi-hərfinə bildiyi adamı, sağ yanında saxlayır və is-teyiné çatmaq üçün F.Qəhrəmanlı kimi bambillardan istifadə edir. 2009-cu ildən bəri Ə.Kərimli və par-tiyasına yığışan cəbhəcilerin insan-ları şantaj, qorxutma, hədələmə ilə "susdurmaq" taktikası ilk dəfə deyil. Bu məqamda xatırladaq ki, AXCP sədrinin keçmiş müşaviri Zərifə Məhəmmədinova da partiya rəhbərliyi tərəfindən şantaja məruz qaldığı faktoru unudulmayıb. Z.Məhəddi-nova bildirir ki, o vaxt Ə.Kərimli mənə məcbur edirdi ki, Gözel Bay-ramlini tənqid etsəm, bütün saytlar, bütün qəzetlər mənən yazacaq (R.H.) Mən bunu etmədiyime görə, mənə şantaj etdi, özü də söyüş və tərbiyəsiz ifadələrlə".

Emin Milli: "Öz qızını döyen hakimiyətə gəlsə, bizi öldürər, dizimizi kəsər"

Sözügedən hadisəyə münasi-bet bildirən "siyasi mühacir" "Mey-dan" TV-nin keçmiş rəhbəri Emin Milli AXCP sədrı Ə.Kərimli və müa-

vin F.Qəhrəmanlı haqda sərt itti-hamlar səsləndirib: "Öz qızını dö-yen hakimiyətə gəlsə, bizi öldürər, dizimizi kəsər" Selcan xanının cəsareti mənə bizim iyrençliyin içinde ümidi verən işiqdır. Vic-danı olan, insanlığını həle itirmə-yen her kəs Selcanı müdafiə etmə-lidir, anasına dəstək olmalıdır. Öz qızının dizini və həyat yoldaşının barmaqlarını sindiran bir cinayet-kar, mütləq cəzasını almalıdır".

E.Milli onu da bildirib ki, Selca-nın dediklərinə görə, Ə.Kərimli onun anasına boşanmaqdan vaz keçməyi və uşaqlarının gələcəyi haqqında düşünməyi məsləhət bilib: "Mənə görə bu cinayətə beraət qazandırmaqdır, zorakılığı dəstek-ləməkdir. Dizini sindiran atası ilə, o qızın hansı gələcəyi ola bilər? Normal bir ölkədə Ə.Kərimli belə fi-kirlərə görə hamidan üz istəyib, istəfa verməli idi, AXCP üzvləri F.Qəhrəmanının və Ə.Kərimlinin istefalarını tələb etməlidilər. AXCP-nin liderlərinin azadlıq haqqında, insan haqları haqqında, demokratiya haqqında danışmağa heç bir mənəvi haqları yoxdur. Bu iyrencli-yi dəstekləyən, müdafiə edən istə-nilən şəxs potensial cinayətkardır və totalitar düşünceli məlxuqdur.

Millet vəkili Zahid Oruc deyir ki, bu kimi halların nə zəmində baş verdiyini müvafiq hüquq-mühafizə orqanları araşdırmalıdır. Zahid Orucun sözlərinə görə, hadisənin bu cür inkişaf etməsini arzulamır: "Hər bir valideynin öz övladı ilə onun siyasi əqidəsi və tutduğu mövqədən asılı olmayaraq, əbdi-əzəli münasibət qurmaq həqqi var, bu, onun konstitusion hüququndur. Xüsusiilə, Azərbaycandan gedən "siyasi mühacirlərin en çox işlədiyi arqumentlərdən biri "şəxslərin öz doğmalarından imtinay vədar edilməsi" ilə bağlı tezisdir: "Bu-nunla, bir tərəfdən hüquq-mühafizə organlarını vurmağa çalışırlar, bir tərəfdən də, Azərbaycanın si-yasi dövlət quruluşuna baxışı ləkə-leylərlə".

Rəfiqə HÜSEYNOVA

Hüquq müdafiəcisindən müxalifətin söyüş qruplarına ismaric

Çingiz Qənizadə: "Bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır"

"İllərdir ki, ölkəmiz erməni işğalçılarına qarşı mü-haribə şəraitində yaşayır. Mühari-bə deyəndə, ilk olaraq silah-sur-sat, döyüş, qan və ölüm yada düşür. Ancaq sən demə, ölkəmizdə bir "vətəndaş müharibəsi" də gedir-miş. Bu müharibə sosial şəbəkə-lərdə, virtual məkanda gedir".

Bu fikirləri Hüquq-Müdafıə Təşkilatlarının Monitoring Qrupunun təşkilatlılığı ile "Sosial şəbəkələrdə söyüş, təhqir və böhtəna "yox" deyək" adlı dəyirmi masada hüquq müdafiəcisi, millət vəkili Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, "Facebook" və



"Youtube"da ölkəmizdə, sözün əsl mənasında, bir "vətəndaş müharibəsi", soyuq, ideoloji müharibə gedir: "Buna misal olaraq, virtual dünya hesab edi-lən sosial şəbəkələrdə son dövrələrde heç bir ə-xa-laqi dəyərlərə siğmayaq söyüş, təhqir və böhtəna xarakterli çıxışları qeyd etmək istəyirəm. Xüsusi-

lə də, həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçilərinin dilə getirilmesi mümkün olmayan söyüş, təhqirəmiz ifadelerini vurğulayardım".

Deputat onu da bildirib ki, böhtən və tə-hqire görə Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur: "Lakin bu mad-dələr bu gün tətbiq edilmir. Bəlkə nəinki bu maddələrin tətbiqinə başlamalı, əksinə, bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır".

Rövşən

Narkotik vasitələrin satışı ilə məşğul olan Bərdə rayon sakını saxlanılıb

Baş Narkotiklər Mübarizə İdaresi-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alğı-satqı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, Nərimanov rayonunda keçirilən əməliyyat zamanı əvvəllər mehkum olunmuş Bərdə rayon sakını Akif Məmmədov tutulub. Onun üzerinde axtarış aparılan zaman 9,780 qram narkotik heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Akif Məmmədovun ya-shadığı eve də baxış keçirilib. Evdə yüksək tə-siredici xassəyə malik 1 kilogram 100 qram heroin və bir elektron tərəzi aşkarlanıb.

Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və satmaq məqsədilə əldə



etdiyinui bildirib. Faktla bağlı Akif Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə hebs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam et-dirilir.

Dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakını saxlanılıb

Nərimanov Rayon Polis İdaresinə müraciət edən Bakı şəhər sakınıları İ.Ağayev və E.Axundzadə cari ilin iyulunda Firdovsi adlı şəxsin aldatma yolu ilə onlardan ümumilikdə 34,5 min manat pul aldığı bildiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, keçirilmiş əməliyyat tədbirləri ilə dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakını F.Ələkbərov saxlanılıb. Onun 2013-cü ilin oktyabrında paytaxt sakını olan daha bir qadını aldadaraq 5 min manatını alması da müəyyənləşdirilib. Faktla bağlı araşdırılmalar davam etdirilir.

İnsan hüquqlarının hər bir cəmiyyət üzvünün hayatı ilə, bu və ya digər fəaliyyət sahəsində onların özlərinə təsdiq və ya reallaşdırmaq imkanları ilə qırılmaz şəkildə bağlı olduğunu əsaslandırmaq üçün əlavə argumentlərə ehtiyac yoxdur. İnsan hüquqlarının tanınması və qorunması məsələsinin artıq çoxdan milli səviyyənin hüdudlarını aşması ondan xəbər verir ki, bu məsələ global xarakter almışdır.

D.Qəmərov qeyd edir ki, milli qanunvericilikdə insan hüquqlarının tanınması və qorunması ilə bağlı olan məqamlar, məhz müvafiq beynəlxalq normativ-hüquqi aktların təsiri altında formalasılırlar və inkişaf edirlər. Hazırda istənilən cəmiyyətin və dövlətin inkişafını demokratiyasız və insan hüquqları gözlənilmədən təsəvvür etmək qeyri-mümkündür. Müasir dünyada insan hüquqları insanların və cəmiyyətin birliyinin esas kriteriyası rolunda çıxış edir. Bəşər sivilizasiyasının inkişafının hər bir insanın təbii tələbatlarının nəzərə alınması ilə və milli qanunvericilik aktlarında insanın və vətəndaşın hüquq və azadlıqları təsbit olunmuşdur. Müasir cəmiyyətlərdə esas hüquqları və azadlıqlarının gözlenilməsi səviyyəsi cəmiyyətin xarakterini açan əsas göstərici kimi qəbul olunur. Her bir dövrde olduğu kimi, müasir dövrümüzdə də insanın əsas hüquq və azadlıqları müəyyən amillərin təsirinə məruz qalır.

D.Hibert yazır: "İnsan hüquqlarının qorunması ümumi şəkildə insanların müəyyən səviyyədə layiqli, humanist kompleks davranışları təmin olunması kimi də nəzərdən keçirile biler. İnsan hüquqlarının qorunması, bütövlükde, bəşəriyyəti ciddi kataklizmlərdən qoruyur. Yəni əsas insan hüquq və azadlıqlarını qəbul edən, qoruya siyasi sistemlər, bununla həm də, dünyada munaqışlərin miqyasını əhəmiyyətli dərcədə məhdudlaşdırır." Cəmiyyətdəki statusundan narazı insan daim potensial munaqış mənbəyi idir. Təsadüfi deyildir ki, insan hüquq və azadlıqların qlobal hörmətin formalasılması prosesində, demək olar ki, bütün dünya dövlətlərinin töhfəsinin olması bu gün hamı tərəfindən qəbul olunmalıdır. İnsan hüquqları üzrə beynəlxalq qanunvericilik esas insan hüquq və azadlıqlarını qoruyur və bununla bağlı dövlətlər arasında məsuliyyət və öhdəliklər qoyur. M.Mayesin fikrində, bu qanunlar insanların fiziki mövcudluğunu (yaşamaq hüquq) qorumaqla yanaşı, onların iqtisadi və sosial rüfahlarını təmin edir. İnsan hüquqları üzrə beynəlxalq qanunvericilik, universal olaraq, hər hansı bir elametlərinə görə, insanlar arasında diskriminasiyaya yol verməsini qadağan edir.

E.Petersman göstərir ki, "insan hüquq və azadlıqlarının optimal müdafiəsi, istənilən halda, əsas hüquqlar kompleksinin konstitusiyada yer təsbit olunması ilə mümkündür. Konstitusiya səviyyəsində insan hüquqlarının və ədalət principlerinin üstünlüğünü qəbul olmasına, gözlənilməsinə çalışmışdır. Əksər nəzəriyyələrdə cəmiyyətdə edaletin təmin olunması elə cəmiyyət üzvlərinin bərabər hüquqlara malik olmaları, onların bu hüquqlarının qorunması kimi əsaslandırılır. Yalnız bu halda, stabil və liberal cəmiyyətin qurulmasının mümkünüy ideyasi əksər tədqiqatçılar tərəfindən dəstəklənirdi. Demokratik cəmiyyət quruculuğu, hər şeyden önce, əsas insan hü-

quqlarının konstitusyon müdafiəsi tələb edir." Bu baxımdan, demokratik cəmiyyətlərə malik olan dövlətlər insan hüquq və azadlıqlarının qorunmasının normativ-hüquqi əsaslarının zəngin olması məsələsinə xüsusi həssaslıqla yanaşırlar.

Adam Kassiye Abebe yazır: "Müasir dünya dövlətlərinin konstitusiyalarına nəzər salmaqla, bu həssaslıqdan irəli gələn praktiki addımların atıldığı şahidi olarıq. Belə ki, dünya dövlətlərinin konstitusiyalarının maddələrinin 1/3-nin, bir çox hallarda isə, daha artığının insanın fundamental hüquq və azadlıqlarına həsr edilmişdir. Konstitusiya əsas insan hüquqlarına hörmət və onların qorunması ilə bağlı qanunvericilik, icra və məhkəmə orqanları qarşısında məsuliyyət və öhdəliklər qoyur." Bu da, sübut edir ki, əsas insan hüquq və azadlıqlarının qorunması bütün hakimiyət instansiyaları üçün prinsipial məqam kimi müəyyənleşdirilmişdir.

Bələliklə, insan hüquq və azadlıqlarının konstitusyon müdafiəsi dedikdə, bir növ konstitusiya vəsaitəsilə hakimiyətin səlahiyyətlərinin məhdudlaşdırılması və şəxslə dövlət hakimiyətinin müxtəlif orqanları arasındaki münasibətlərin xarakterinin müəyyənəşdirilməsi başa düşüle biler. E.Petersman yazır: "Hesab olunur ki, konstitusionalizm bərabər hüquqların qorun-

qeyd etdiyimizi sübut edir. İnsan hüquq və azadlıqlarının tanınması, gözlənilmesi və qorunması ilə bağlı məqamlar müxtəlif qanunlarda və qanun qüvvəli sənədlərə əksini tapmaqdadırlar". Problem etrafında həyata keçirilən coxsayılı, geniş-miqyaslı elmi-tədqiqat işləri insan hüquqlarının qorunması ilə bağlı aşağıdakı prinsipial məqamların müəyyənəşdirilməsini şərtləndirmişdir:

- insan hüquq və azadlıqlarının ən ali dövlət səviyyəsində normativ-hüquqi təsbitinin zəruriliyi. Burada milli konstitusiyalar, ya da deklorasiyalar nəzərdə tutulur ki, onlar da insan hüquq və azadlıqlarının qorunması sahəsində ölkə qanunvericiliyinin inkişafı üçün konseptual əsas rolunda çıxış edirlər;
- insan hüquq və azadlıqlarının qorunması məsələsinin dünya düzənnin inkişafının program sənədlərində əksini tapması;
- insan hüquq və azadlıqlarının qorunmasının ümumi insan hüquqları deklorasiyaları, beynəlxalq paktlar əsasında təmin olunması.

Nəzərdən keçirdiyimiz bu məqamlardan aydın görünür ki, müasir mərhələdə insan hüquq və azadlıqlarının qorunması sahəsində ciddi tələblər mövcuddur və bu istiqamətdə normativ-hüquqi bazanın areali kifayət qədər genişdir. Bu da, öz növbəsində, insan hüquq və azadlıqlarının qorunmasının mexanizmlərinin daha da tekminləşdirilməsini təmin edir. Hesab etmək olar ki, insan hüquq və azadlıqlarının qorunmasının başlıca mexanizmi rolunda ele ayrı-ayrı dövlətlərin konstitusiyaları çıxış edirlər. Belə ki, hüquqların qorunmasının en vacib prinsipləri, məhz konstitusiyada əksini tapır. Şübhəsiz, insan hüquqlarının qorunmasının başlıca prinsipi və ya xüsusi-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütəvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütəvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafisi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

Müasir globallaşma dövründə insan hüquqlarının qorunması problemi

masını və hakimiyət səlahiyyətlərinin sərhədləndirilməsini təmin edən en vacib "siyasi keşf" lərəndərdir. Milli və beynəlxalq konstitusionalizm daimi inkişafdadır. Bunu cəmiyyətdə cərəyan edən müxtəlif xarakterli dəyişikliklər şərtləndirir. Bütün hallarda, bu inkişaf və ya təreqqi konkret əsas prinsiplərlə əlaqəlidir. Bu prinsiplərə diqqət yetirək, onların insan hüquq və azadlıqları ile birbaşa bağlı olduğunu asanlıqla müəyyənəşdirmək mümkündür. Bələliklə, bu prinsiplərin, əsasən, aşağıdakılardan ibarət olduğunu müəyyən edə bilərik:

- hüquq normalisi;
- hakimiyət səlahiyyətlərinin məhdudlaşdırılması və bölgüsü;
- demokratik özünüdarəetmə;
- insan hüquqları;
- sosial ədalət.

H.Samber yazır: "Müasir cəmiyyətdə dövlətin yönünü və dünya ictimaiyyətinin inkişaf trendlərini insan hüquq və azadlıqlarının müəyyənəşdiridiyi artıq həmi tərəfindən qəbul olunur. Bu səbəbdən, insan hüquq və azadlıqları problemləri daha ciddi maraq mərkəzinə keçmişdir. İnsan hüquq və azadlıqlarının qorunması məsəlesi ətrafinə elmi-tədqiqat işlərinin dayanmadan genişlənməsi

yəti onların insandan ayrılmaz olmasına ilə bağlıdır. Müasir hüquq dövlətlərə hüquqların ayrılmazlığı onların əsas xüsusiyyəti kimi nəzərdən keçirilir. Bu prinsipin mənhiyyəti ondan ibarətdir ki, konstitusiyada əksini tapmış insanın və vətəndaşın hər hansı bir hüquq dövlət tərəfindən alına bilməz və ya əsas məhdudiyətlərin çərçivəsində xaric məhdudlaşdırıla bilməz. Vətəndaş da, öz növbəsində, heç kəsin qarşısında öz hüquqlarından istifadə etməməklə, bağlı öhdəliklər götürə bilməz. Əksər elmi ədəbiyyatlarda əsaslandırıb ki, hüquqların meydana gelməsi üçün insanın doğulması faktı yetəridir. Bildiyimiz kimi, ayrılmaz hüquqlar, sonrakı mərhələlərdə beynəlxalq aktların məzmununu təşkil edən insan hüquqları konsepsiyanının əsasında dayanmışdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, İnsan Hüquq və Əsas Azadlıqlarının Qorunması haqqında Avropa Konvensiyası və insan hüquqları haqqında digər mühüm beynəlxalq paktlar (beynəlxalq müqavilələr) insan hüquqlarının və əsas azadlıqlarının qorunması vacib istinad nöqtələrini təşkil edir. İnsan hüquq və azadlıqlarının qorunması mexanizmləri rolundu da, məhz bu mü-

hüm sənədlər çıxış edirlər. V.Fikmanser yazır: "Universal insan hüquq və azadlıqları, demək olar ki, bütün dünya dövlətləri tərəfindən qəbul olunmuşdur. Dövlətlər milli konstitusiyalarına, beynəlxalq müqavilə və razılışmalaşdırılmışdır. Yəni insan hüquq və azadlıqlarının səmərəli qorunması, konstitusiya təsbiti olmadan, qeyri-mümkündür. Bələ ki, əsas qanunların qorunmasının normativ-hüquqi əsaslarını formalasdırmaqdan bu istiqamətdə praktiki addımlar atmaq qeyri-mümkündür. Belə ki, atılan addımlar rəsmi təsbit olunmuş sənədlərə əsaslanmalıdır. Tərrix və konkret olaraq, konstitusiya nəzəriyyəsi dəqiqliklə sübut edir ki, azadlıq, demokratiya, bazar rəqabəti və sosial ədalət heç də təbiətin insanlara "hədiyyəsi" deyildir." Bunları insanların mübarizəsi nəticəsində meydana gəlmiş konstitusiyanın töhfəsi adlandırılmalıdır. İnsan hüquq və azadlıqlarının qorunması səmərəli qorunması həm məntiqi, həm də praktiki olaraq, normalarsız qeyri-mümkündür. Müvafiq olaraq, qeyd edə bilərik ki, demokratik konstitusiyanın başlıca vəzifəsi hakimiyət səlahiyyətlərindən sui-istifadəyə qarşı insan hüquqlarının müdafiəsindən ibaretdir. Məsələn, konkret olaraq, vurgulaya bilərik ki, ABŞ Konstitusiyasına doqquzuncu düzəlişdə bu məqam kifayət qədər aydın şəkildə ifadesini tapmışdır. L.Levin yazır: "Ümumiyyətə, nəzərə almaq lazımdır ki, konstitusyon məhdudiyyət dövlətin daxili siyasetinə, həm də xarici siyasetinə təsir etməklə, insanların hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması ilə dövlətlər, əsasən, əsas insan hüquq və azadlıqlarının qorunmasının zəruri şərtlərini təmin edir. İnsan hüquqlarının normativ-hüquqi əsaslarının formalasdırma məsələsini nəzərdən keçirək, xüsusi olaraq, qeyd etmək lazımdır ki, 1945-ci ildə BTM-nin yaranması il

"Nar"-in baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür



"Nar"-in baş sponsorluğu ilə ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan "Breyn Rinq"ın 14-cü mövsümü start götürür. Təhsilə, elme və maariflənmənin təbliğinə xüsusi önem verən "Nar", artıq 7 ildir ki, "Breyn Rinq" intellektual yarışının baş sponsorudur. Bu mövsüm mübarizəyə ölkə üzrə 34 komanda qoşulacaq. Yarış hər həftənin bazar günü saat 20:00-de İctimai Televiziyyada yayılacaq. İlk oyun sentyabrın 22-si start götürəcək və yanvarın əvvəlinə qədər davam edəcək.

"11 universitet və 15 region komandası da daxil olmaqla bütün komandaların bir məqsədi var. O da qalib gəlmək. İlk efiyre çıxdığımız gündən verilişde çox şey dəyişdi. Neçə yeni komanda yarandı, neçə güclü komanda daşıldı və hətta bu il studiyamız da dəyişdi. 7 ildə deyişməyen Baş Sponsorumuz "Nar" a təşəkkür edirik!", deyə "Breyn Rinq" yarışının aparıcısı DJ Fateh bildirib.

Qeyd edək ki, "Bilik" kuboku və "Nar" tərəfindən təsis edilmiş "Nar" kubokunun qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edir. Bu mövsüm isə komandalar "Bilik" kuboku uğrunda mübarizə aparacaq. "Bilik" kubokunun qalibi ötən mövsüm "Nar" kubokunun qalibi olmuş "Nar" komandası ilə "Brain Ring 2019" Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.

Hər il olduğu kimi bu il də müsabiqə izleyiciləri üçün "Nar"-in "Facebook" səhifəsində xüsusi müsabiqə keçirilecek. "Breyn Rinq"-in efiirdə yayılmışlığı saatda sahifədə paylaşılan suala ən tez cavab verən şəxs "Nar" tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılacaq.

Qeyd edək ki, "Nar" gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif intellektual oyunları destəkləyir. "Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fealiyyətə başlayaraq qısa bir müddətə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irlisinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar" şəbəkəsi həzirdə ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Ses

Son səhifə

21 sentyabr

YAP Quba rayon təşkilatında rayon ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə tədbir keçirilib



Dünən Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında rayon ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov "Ösrin müqaviləsi"nin tarixi əhəmiyyətin dən danişaraq, bu müqavilənin Azərbaycan iqtisadiyyatına və xalqın rifahına xidmət etdiriyini qeyd edib. Y. Abidov bildirib ki, Azərbaycanın çətin zamanlarında Ümummilli Lider Heydər Əliyev bu müqa-



vilənin imzalanmasına nail olmuşdur. Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyi və nüfuzunun möhkəmənəsində mühüm əhəmiyyəti olan bu müqavilənin XX əsrin son 10 illiyinin ən möhtəşəm layihəsi olduğunu diqqətə çatdırır.

Rayon ilk partiya təşkilatları ilə görüşdə, əsası Ulu Önder Heydər Əliyev tərefindən qoyulan və bugün Prezident İlham Əliyev tərefindən uğurla davam etdirilən siyasetin nəticəsində, Azərbaycanın ötən illər ərzində, böyük inkişaf yolu keçdiyini diqqətə çatdırır.

Tədbirdə rayon təşkilatı sədri

ilk partiya təşkilatları sədrləri qarşısında duran vəzifələrdən bəhs edib. Qeyd edib ki, məlum olduğu kimi, dekabr ayında olkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək: "Seçkilərin keçirilməsində böyük və zəngin təcrübəyə malik Yeni Azərbaycan Partiyası bu seçimlərə ciddi şəkildə hazırlanır. Azərbaycanda seçki qanunvericiliyi var və bu hüquqi baza beynəlxalq standartlara tam uyğundur. Həmişə olduğu kimi, YAP bu seçimlərə də çox fəal təbliğat-təşviqat kampaniyası həyata keçirməyə hazırlaşır".

Nəzakət ƏLƏDDİNQIZI

YAP Laçın rayon təşkilatında YAP ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib



Dünən YAP Laçın rayon təşkilatının qərargahında ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib.

Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək, bu il ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək, partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırladığını diqqətə çatdırıb: "Seçkilərə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərefindən müəyyən tövsiyə və tapşırıqlar verilib. Partiyanın Laçın rayon təşkilatı da bu tövsiyə və tapşırıqlara və qəbul olunmuş müvafiq qərarlara uyğun addımlar atacaq".

Rayon təşkilatının sədri, həmçinin, onu da bildirib ki, seçkilər yaxınlaşdıqca müstəqil Azərbaycanın inkişafını istəməyən qüv-

vələr dövlətimizə qarşı qarayaxma kampanyası apararaq, icimaiyyətdə çağlıqlı yaratmağa çalışırlar: "Azərbaycan gücləndikcə daxildəki "5-ci kolon" və xaricdəki mühacirlər adı ilə fealiyyət göstərən satqınlar ölkəmizə qarşı şər-böhtən kampaniyasına başlayırlar. Onlar xaricdəki anti-azərbaycançı mərkəzlərin sıfarişlərini yerinə yetirərək, alətə çevrilirler".

İ. Ilyasov qeyd edib ki, Azərbaycan cəmiyyəti yetkin, intellektual cəmiyyətdir və bu kimi dairələr cəmiyyətimizdə dəstək qazana bilməyəcəklər. Xalqımız həmin dairələrin əməllərini qətiyyətlə pisləyir.

Tədbirdə, həmçinin, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

RƏFIQƏ HÜSEYNNOVA

Baş redaktor:

Bəhrəz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələrin "Azərbaycan" nəşriyatında çap olunur
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.
Tiraj: 4600

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600